



"SƏS" qəzeti mənim
üçün ən əxiz qəzətdir




Nº 162 (7087)



6 sentyabr 2024-cü il.
Qiyməti 60 qəpik



Azərbaycan - İtaliya: strateji əməkdaşlıqda yeni səhifə



2

Prezident İlham Əliyev: "İtaliya-Azərbaycan
əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir,
böyük coğrafiyanın maraqlarını təmin edir"

Azərbaycanın BRICS-ə üzvlüyü ölkəmizə nə dərəcədə faydalıdır?



**"Uzman"larla
dr.-ların bazarı**



13

"Müasir çağırışlara
cavab vermək istəyən
media fəaliyyətini
texnoloji tərəqqi
üzərində qurmalıdır"




4

"Tarixi ədalət "Dəmir
Yumruq"la bərpa olunub"



8

Yeni tədris ilinə HAZIRIQMI?



12

SƏHƏNG: biz nəslin
xatırələr toplusu





10

Azərbaycan üçün mühüm tərəfdaşlardan birinə çevrilən İtalya ilə ölkəmiz arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğu dostluq münasibətlərinə şərtləndirən amildir. Mükəmməl hüquqi bazaya malik ikitərəfli münasibətlər çoxşaxəlidir. Əlbəttə ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticaret, qanunvericilik, mədəniyyət, elm-tehsil sahələrində nai liyyətlər eldə olunub. Ölkə başçılığının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını da da yüksəldib. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb. Belə ki, İtalya ölkəmiz üçün mühüm tərəfdaşlardan birinə çevrilib. Bu diplomatik münasibətlər 30 ildən artıq tarixi ehətə edir. 1992-ci ilin may ayının 8-də qurulmuş diplomatik əlaqələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yüksələn xət-lə inkişaf etmişdir. 1997-ci ilin mart ayında İtalya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilmişdir.

1997-ci ilin 25-28 sentyabr tarihlerinde Ulu Öndər Heydər Əliyevin İtaliyaya rəsmi səfəri iki ölkə arasındaki münasibətlərin inkişafına təkan vermişdir. Ulu Öndər Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iqtisadi münasibətlərin inkişaf-

Azərbaycan - İtaliya: strateji əməkdaşlıqda yeni səhifə

Prezident İlham Əliyev: "İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir"



finda xüsusi rol oynayıb. Bu səfər nəticəsində bağlanan "İqtisadi əməkdaşlıq haqqında Birgə Bəyanat", "İnvestisiyaların qorunması və həvəsləndirilməsi haqqında müqavilə" iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb. Qeyd olunan sazişlərdən başqa Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın "Eni-Acip" şirkəti arasında "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" sazişin əsas kommersiya prinsipleri və müddəaları barədə sənəd də imzalanıb. İkitərəfli əməkdaşlıq haqqında imzalanan sənədlər qarşılıqlı əməkdaşlışa sövkənir.

YÜKSƏK SƏVİYYƏDƏ QURULAN DİALOQ

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərləri və imzalanan sənədlər qarşılıqlı elan olundu. Azərbaycan Prezidenti İlham Əliyevi qəbul etdi. Əliyevin İtaliya səfəri 5-6 sentyabrda keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sərgio

hüm rol oynayır. Prezident İlham Əliyevin İtalya Respublikasının Prezidenti Sercio Mattarella'nın dəvəti ile Romaya işguzar səfəri eləqələrin davamlığına əsaslanır. Səfər cərvicəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Romada İtalyanın "Eni S.P.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb.

Görüşdə SOCAR ilə "Eni S.P.A" şirkəti arasında imzalana-
caq sənədlərin əhəmiyyətine toxu-
nuldu, neft-qaz, bərpaolunan enerji
və iqtisadiyyatın müxtəlif sahələ-
rində yeni texnologiyaların tətbiqi
istiqamətində əməkdaşlığın geniş-
ləndirilməsi və şaxələndirilməsi ilə
bağlı fikir mübadiləsi aparılıb.

Qeyd olundu ki, sənədlerin imzalanmasından sonra "Eni S.P.A" şirkəti daha qısa müddət ərzində konkret nəticələrin elda edilməsi

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 5-də İtaliya

Mattarella ile birgə işçi naharı olub. Romanın "Quirinale" Sarayında İtalya Prezidenti Sercio Mattarella dövlətimizin başçısını qarşılıyib. Azərbaycan nümayəndə heyeti İtalya Prezidentinə, İtalya nümayəndə heyeti isə Azərbaycan Prezidentinə təqdim edilib.

Sercio Mattarella dövlətimizin başçısına preident seçkilerində qələbəsi münasibətli bir daha təbriklərini çatdırdı. O, Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdəşliq xarakteri daşılığı, ölkəmizin İtaliyanın yaxın tərəfdası olduğunu deyərək 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanan strateji tərəfdəşliğə dair Birge Bəyannamənin önemini vurğuladı. Sercio Mattarella özünün Azərbaycana səfərini məmənluqla xatırladı.

Son dörd ıldə İtaliyaya üç dəfə sefər etdiyini deyən dövlətimizin başçısı münasibətlərimizin strateji tərəfdəşliq xarakteri daşıdığını, İtaliya-Azərbaycan əlaqələrinin özün-

diyini vurguladı, İtalyanın Avro-
da Azərbaycanın əsas ticarət tərəf-
daşı olduğunu qeyd etdi. Bu xüsus-
da, ölkəlerimiz arasında enerji sa-
həsində əməkdaşlığın vacibliyi, c-
ümüldən TAP layihəsinin əhəmiyyəti
vəti vurgulandı. Bu gün TAP layihə-
sinin hem İtalyanın, hem də Avro-
pa İttifaqının enerji təhlükəsizliyin-
də oynadığı mühüm rolə toxunula-
raq, hazırda bu layihənin Avropa-
nın 10 ölkəsinin enerji təchizatın-
dakı vacib rolü qeyd olundu.

Söhbet zamanı humanitar ve mədəni əlaqələrin önemində toxunuldu, ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında birgə lavihe cərçivesində varadılan İtaliya

layim çevrivesinde yaradılan təlimatçıya-Azərbaycan Universitetinin fəaliyyəti qeyd edildi. Burada təhsil alan tələbələrin gələcəkdə ölkələrimiz arasında dostluğun elçiləri olacaqlarına və münasibətlərimizin inkişafına töhfə verəcəklərinə eminlik bildirildi.

İtalya-Azərbaycan Universitetinin yaradılmasının böyük ehemiyət daşıdığını deyən Sercio Matta

humanitar ve insanlararası əlaqələrin inkişafında mühüm rol oynadığıını vurğuladı.

İtalya Prezidenti COP29-un Azərbaycanda keçirilməsi münasibətlə təbriklərini çatdıraraq, bunun çox əhəmiyyətli tədbir olduğunu dedi və ölkəsinin COP29-da yüksək səviyyeli nümayəndə heyəti ile təmsil olunacağını bildirdi. İtaliyanın COP29-un Azərbaycanda uğurla keçirilməsi üçün bütün lazımı dəstəyi göstərməyə hazır olduğunu qeyd edən Sercio Mattarella COP29-la əlaqədar İtalyanın iqlim dəyişikliyi üzrə nümayəndəsinin Azərbaycanla yaxından əməkdaşlıq etdiyini vurğuladı.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq iqtisadiyyətin ölkəmizə olan yekdil dəstəyinin ifadəsi, eyni zamanda, ölkəmizə olan etimadın göstəricisi-dir. Dövlətimizin başçısı COP29 - beynəlxalq iqlim dəyişikliyi məsələlərində Azərbaycanın İtaliya ilə birgə əməkdaşlığı hazır olduğunu bildirdi.

Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan 2019-2023-ci illərdə Qoşulmama Hərəkatının sədri, hazırda isə üzvü kimi Qlobal Cənubun bir hissəsidir, Qərb, o cümlədən Avropa ilə sıx əlaqələri mövcuddur. Dövlətimizin başçısı Azərbaycanın COP çərçivəsində də iqlim məsələləri üzrə həmreyliyin təşviq edilməsi istiqamətində səy göstərəcəyini vurğuladı. Prezident Sercio Mattarella ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə və inkişafına daim dəstək göstərdiyini deyərək, İtaliyanın regionda sülh gündəliyini dəstəklədiyini qeyd etdi.

Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanla əsas ticarət tərəfdarlarından biri olduğunu vurğuladı və Avropa İttifaqı ilə Azərbaycan arasında yaxşı əlaqələrin mövcud olduğunu dedi. Bununla belə, dövlətimizin başçısı təəssüfle qeyd etdi ki, bəzi Avropa ölkəleri bu əlaqələrin inkişafına manee yaradırlar. Regionda sülh gündeliyinə toxunan Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması təşəbbüsünün, bu müqavilənin əsasını təşkil edən prinsiplərin, eyni zamanda Cənubi Qafqazda regional əməkdaşlıq layihələrinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu vurğuladı.

Həmin gün Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib. Romanın "Chigi" Sarayında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşılıyib.

Əvvəli Səh. 2

İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtalya Nazirlər Şurasının sədri Ciorcia Meloniye təqdim olundu. Daha sonra Romada Azərbaycan ile İtalya arasında imzalanmış sənədlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtalya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.

2005-ci ilin fevralında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfəri ikitərəfl Münasibətlərə xüsusi tekan vermiş və bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur. Səfər çərçivəsində Azərbaycan-İtalya Birgə Beyannaməsi qəbul olunmuş və iki ölkə arasında əməkdaşlıqla dair aşağıdakı 8 sənəd imzalanmışdır. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər dövlətlərə rəsmini etmir, böyük coğrafiyanın maraqlarını təmin edir.

İtalya Prezidenti Sercio Mattarella 2018-ci ilin iyulunda Azərbaycana dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci

Azərbaycan - İtalya: strateji əməkdaşlıqda yeni səhifə

Prezident İlham Əliyev: "İtalya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir"



təxminən \$10 milyard təşkil edib. O cümlədən, Cənubi Qafqaza ixrac edilən İtalya məhsullarının 50%-i Azərbaycanın payına düşür.

des Taxt-Tacın və Azərbaycanın müstərek layihəsinin tərkib hissəsidir.

GƏLƏCƏK ÜÇÜN MÜKƏMMƏL YOL XƏRİTƏSİ

2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində də bir sıra əhəmiyyətli sənədlər imzalanıb. "Azərbaycan Respublikası ilə İtalya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdəşligin gücləndirilməsinə dair Birgə Beyannamə"nin imzalanması Azərbaycan-İtalya

İTALYAN ŞİRKƏTLƏRİNDEN QARABAĞIN BƏRPASINA TÖHFƏ

Azərbaycan və İtalya beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyib, iki ölkə arasında böyük etimad formallaşdır. 30 ilə qədər davam edən Qarabağ münaqişəsi zamanı da İtalya beynəlxalq qanunlara əsaslanaraq ədalətli mövqə nümayiş etdirib. 44 günlük Vətən mühəribəsində də yaşanan çətin vaxtlarda İtalya Azərbaycanla həmrəylik nümayiş etdirdi. Məhz dostluğun neticəsidir ki, İtalya işğaldan azad edilmiş ərazilərde yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir. İtalyan şirkətləri işğaldan azad olunan ərazilərimizin berpasında da öz köməkliliklərini əsirgemirlər. Azərbaycanla İtalya arasında mövcud siyasi münasibətlər və iqtisadi tərəfdəşlik işğaldan azad olunmuş ərazilərin berpasında İtalya şirkətləri ilə əməkdaşlıq yeni imkanlar yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, Azərbaycanın dağlıdılmış şəhərlərinin bərpasına dair çoxspektiv planların yaradılması, yenidenqurma layihələrinin işlənməsi labbüddür: "Bizim yeni infrastrukturun yaradılmasına - yeni yolların, dəmir yolu xətlərinin, hava limanlarının, məktəb və xəstəxanaların inşasına ehtiyacımız var. Bunun səbəbi ermənilər tərəfindən hər şeyin dağdırılması, yerlə-yeksən edilməsidir. Buna dair kifayət qədər videomaterial var. Onlar vəhşi kimi davranışları və şəhərlərimizi darmadağın etmişlər. Bu da Azərbaycana qarşı olan təcavüzkar siyasetin bariz nümunəsidir". İtalya şirkətləri ilə bir çox sahələrə - şəhərsalma, ərazilərin minaldarın təmizlənməsi, turizm, kənd təsərrüfatı kimi sahələrdə nəzərdə tutulan layihələrin həyata keçirilməsi dövlətlərə münasibətləri dəha da genişləndirəcəkdir.

İtalya və Azərbaycan arasındada Qarabağ enerji infrastrukturunun qurulması çərçivəsində əməkdaşlıq haqqında müqavilənin imzalanması bu istiqamətdə atılan ilk addım oldu. İtalya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərində fəal iştirak edir. İtalyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa olunmasında fəal iştirakı, iqtisadi layihələrin həyata keçirilməsində fəallığı iki ölkə arasında münasibətlərdə yeni müstəviyə yüksəlir.



ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Beləcə qarşılıqlı münasibətlər daha sıx xarakter daşımağa başladı. Azərbaycan Prezidentinin 2022-ci ildə İtaliyaya növbəti səfəri iki ölkə arasında əlaqələrin dinamik şəkilde inkişaf etdiyini göstərir. Həmin səfər zamanı İtalya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasiminin keçirilməsi, həmçinin dövlətimizin başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştiraki və çıxışı, həmçinin bu ilin iyununda İtaliyanın "Leonardo" şirkətinin istehsalı olan "C-27J Spartan" tipli hərbi neqliyyat təyyarəsinin ölkəməz təhvil verilmesi və digər faktlar iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsini bariz nümunəsidir.

Əlbəttə ki, Azərbaycan və İtalya yüksək səviyyədə dialoqun inkişaf etdirilməsində maraqlıdır. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtalya əlaqələri rəsmi səfərlər zamanı daha da möhkəmlənmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "İtalya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir".

Son illərdə də ölkələrimiz arasında siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğurlara imza atılıb. 2021-ci ildə Azərbaycan TAP qaz kəməri ilə İtalyaya 7 milyard kubmetrə yaxın qaz nəql edib, bununla da Azərbaycan İtaliyanın qaz bazarında üçüncü tərəfdəş olub.

Cənub Qaz Dəhlizli Azərbaycan və İtaliyanın enerji sahəsində tərəfdəşliginə zəmindir. Cənub Qaz dehlizli müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri neticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Onu da qeyd edək ki, İtalya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində çox önəmli rol oynayır və xüsusilə də, neft sənayesinin inkişafına təkan verir. İtaliyanın 100-dən çox şirkəti hazırlada Azərbaycanda fəaliyyət göstərir. İster dizayndan turizmə, ister aqrar

sənayedən yaşıl texnologiyaya və istərse de neqliyyatdan logistikaya qədər hər bir sahədə Azərbaycan da İtalyanlar fəaliyyət göstərir. Cənub Qaz Dəhlizli və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəflə enerji əməkdaşlığını və İtalyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vəsítəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ilə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmi Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq.

Azərbaycan İtalya ilə iqtisadi əlaqələrinə böyük diqqət yetirir və onların inkişafında və güclənməsində maraqlıdır. Vurğulamaq yərini düşər ki, son illər ərzində İtalya davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələrzə strukturunda birinci yere sahib olan aparıcı ticarət tərəfdəşdir. İtalya ilə Cənubi Qafqaz arasında ticarət dövriyyəsinin 95%-i Azərbaycanı payına düşür. 2021-ci ilin yekunları üzrə bu gösterici

münasibətlərinin növbəti illər üçün mükəmməl yol xəritəsini ortaya qoyma. Sənədə həm siyasi, həm iqtisadi, həm də humanitar aspektlər öz əksini təpib. Bu Bəyannamədən irəli gələn işlər artıq sürətə həyata keçirilməyə başlayıb.

Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan beynəlxalq əlaqələr müasir dövrümüzdə dəha da möhkəmlənir. Əlbəttə ki, Azərbaycanla İtalya arasında əlaqələrin inkişafına böyük təkan veren məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. Bu əlaqələrin qurulmasında Heydər Əliyev Fondunda da müstəsna rol var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunda prezidenti Mehriban xanım Əliyeva tərəfindən İtaliyada həyata keçirilən layihələr bu ölkənin mədəni irsinin qorunması baxımından önemlidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti neticəsində İtaliyada mədəni və humanitar sahələrde, o cümlədən, mədəni abidələrin berpası ilə bağlı bir sıra layihələr həyata keçirilib.

Bəşəriyyət üçün önemli dəyər olan Roma katakombaları Fondu dəstəyi ilə yenidən həyat qazanıb. Müqəddəs Marçellinio və Pietro katakombalarının berpası Müqəd-

"İTALİYA-AZƏRBAYCAN ƏLAQƏLƏRİ TƏKCƏ İKİ ÖLKƏNİN MARAQLARINI TƏMİN ETMİR, BÖYÜK COĞRAFIYANIN MARAQLARINI TƏMİN EDİR"

Zümrüd BAYRAMOVA

İtalyanın əsas mətbə orqanlarından olan "Formiche" qəzeti Azərbaycan-İtaliya münasibətlərində bəhs edən geniş məqala yayılmışdır. AZERTAC xəbər verir ki, yazıda bu iki strateji tərəfdəş Ölkenin güclü ticarət əlaqələrinə malik olduğu bildirilir, yeni geosiyasi çatışalar fonunda münasibətlərin xüsusi çəkisinin gücləndirilməsinin əhəmiyyəti vurğulanır. Diqqətə çatdırılır ki, Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan müxtəlifliyi təbliğ edir, fərqli mədəniyyətlərin və sivilizasiyaların dəyərlərini mənimsəyir. Bu amillər ona əsl körpü rolunu oynamaya imkan verir.

Azərbaycanın rolü

İtaliyanı Mərkəzi Asiya ilə birləşdirən və çox mühüm coğrafi məkanda yerləşən Azərbaycan kimi əsas ölkə ilə münasibətlərdə təmsil olunan ince, lakin həllədici geosiyasi tel var: Gürcüstan, Türkiye, Bolqarıstan, Yunanistan və Albaniya - onlar Avro-Aralıq dənizi və Qafqaz kimi iki tamamilə strateji kvadrantı təşkil edən ölkələrdir.

Materialda vurğulanır ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdasıdır, rəsmi Bakı isə Cənubi Qafqaz regionunda Romanın əsas ticarət tərəfdasıdır. İki ölkə arasında möhkəm ticarət əlaqələri yeni geosiyasi çatışalar fonunda bu regionda potensial təsirin xüsusi çəkisi ilə güclənir. Ölkələrimiz arasında güclü əlaqələrin olduğu, üç ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda İtaliyanın müdafiə naziri Quido Krosetto, bu ölkənin xarici iş-

"Azərbaycan Cənubi Qafqaz regionunda Romanın əsas ticarət tərəfdasıdır"

"Formiche" qəzeti Azərbaycan-İtaliya strateji əlaqələrindən yazır



lər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Ciarielli ilə görüşdüyü qeyd edilir.

Məqalədə, həmçinin ölkəmizin noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə Çərqi-

və Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına ev sahibliyi edəcəyi vurğulanır. İtaliyanın bu beynəlxalq tədbirə xüsusi töhfəsini verəcəyi bildirilir.

"Müasir çatışılara cavab vermək istəyən media fəaliyyətini texnoloji tərəqqi üzərində qurmalıdır"

"Milli mətbuatımızın keçidi yola nəzər saldıqda deyə bilərik ki, sahə mətbuatı kimi formallaşmış çap mediası subyektləri içərisində "Azərbaycan müəllimi" qəzeti öz davamlılığı, materialların işlənməsində özünəməxsus yazı tərzi və mövzu rəngarəngliyinə görə daim fərqlənib, geniş oxucu auditoriyası tərəfindən rəğbətə qarşılanıb.

Texnoloji inkişafın təsiri ilə müasir media mühitində gedən sürətli dəyişiklik artıq jurnalistikadın klassik dəyərlərini də əhatə etməklə yeni, daha dinamik məzmun almışdır. Müasir çatışılara cavab vermək istəyən media gündəlik fəaliyyətini məhz texnoloji tərəqqinin dinamik ritmləri üzərində qurmağa mehkumdur".

AZERTAC xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin mətbə orqanı olan "Azərbaycan müəllimi" qəzeti 90 illik yubiley tədbirində Medianın inkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov söyləyib. Onun sözlərinə görə, bu baxımdan "Azərbaycan müəllimi" qəzeti yalnız ənənəvi çap mediası subyekti kimi qalmır, onlayn platformada da fəallıq göstərərək cəmiyyəti təhsilə bağlı ictimai məzmunlu məlumatlar, maraqlı reportajlar, publisistika nümunələri ilə tanış etməkdə davam edir.



Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına



Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal Demokratik Partiyası sizləri, Yeni Azərbaycan Partiyasının bütün tərəfdarlarını və fəallarını 2024-cü il 1 sentyabr tarixində baş tutmuş Azərbaycan Respublikası Milli Məclisine növbədənənar seçkilərde qazanılmış inamlı qəlebə münasibətə təbrik edir.

Biz Özbəkistandan seçki kampanyasını diqqətən izlədik və əminlikle deyə bilərik ki, Azərbaycanda parlament seçkiləri uğurla keçirildi. Ölkənizdə seçki üçün bütün zəruri qanunvericilik və təşkilati imkanlar yaradılmışdır. Ona görə də seçkilər hamı tərəfindən qəbul edilmiş demokratik standartlar əsasında açıq və şəffaf mühitdə keçirilmişdir. Xüsusi vurğulamaq istədik ki, bu seçki kampanyası Azərbaycanın bütün ərazisini əhatə edərək, ölkənizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının bariz təcəssümüne çevrildi.

Fürsətdən istifadə edərək, partianızla müvafiq memorandumun imzalanması ilə yeni səviyyəyə yüksələn səmərəli əməkdaşlıqla hazır olduğumuzu bir daha bildiririk. Ölkələrimizin presidentlərinin siyasi kursunun təzahürü olmuş bu addımın mühüm qarşılıqlı faydalara gətirəcəyinə və çoxşaxəli strateji tərəfdəşligimizin yüksək ruhunu daha da artıracağına əminik.

Bütövlükde hesab edirik ki, bu ilin 1 sentyabr seçkilərində qazanılmış qəlebə Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın diqqətəlayiq sosial-iqtisadi inkişafının və yüksək beynəlxalq nüfuzunun xalq tərəfindən qiymətləndirilməsinin və dövlət başçısının ideyalarının partianız tərəfindən fəal şəkildə həyata keçirilməsinin sübutudur.

Hörmətlə,
Aktam Xaitov
Sahibkarlar və İş Adamları Hərəkatı -
Özbəkistan Liberal Demokratik Partiyası
Siyasi Şurası icra Komitəsinin sədri

Bakı ilə Roma arasında əlaqələr

Yazında keçən il "Ansaldo Energia" ilə "AzərEnerji" arasında imzalanan və dəyəri 160 milyon avro olan müqavilə çərçivəsində İtaliya şirkətinin Azərbaycandakı yeni elektrik stansiyasını 4 qaz turbini ilə təchiz edəcəyi diqqətə çatdırılır. Eyni zamanda, İtaliyanın "Leonardo" şirkətinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki modernləşdirilməsi programı çərçivəsində Azərbaycana "C-27J Spartan" tipli hərbi nəqliyyat təyyarəsi tədarük etdiyi bildirilir.

Vurğulanır ki, ikiterəlli əlaqələr nəinki müdafiə, eyni zamanda, təhsil və mədəniyyət sahələrini də əhatə edir. Bakıda yerləşən İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığı dair sazişlər imzalanıb.


Enerji sahəsində əməkdaşlığı

Müəllif ölkəmizin İtaliyanın enerji təchizatına verdiyi töhfədən bəhs edir, Azərbaycanın "Şəhdəniz 2" yatağından hasil olunan təbii qazı "köhnə qitəyə" nəql edən Cənub Qaz Dəhlizi layihəsinin Avropa hissəsi olan TAP boru kəmərinin avropalı tərəfdəşlər üçün "təhlükəsizlik yastığı" rolunu oynadığını vurğulayır. Qeyd edir ki, in-diydək TAP-la Avropaya təxminən 26 milyard kubmetr təbii qaz nəql edilib. TANAP boru kəməri ilə Türkiye sərhədində birleşən TAP boru kəməri Yunanistanın şimalına, Albaniyaya, daha sonra Adriatik dənizindən keçməklə İtaliyanın Apulia regionu sahilərinə çatır. Qaz boru kəməri texniki nöqtəyi-nəzerində obyektiv və əsaslı töhfə olmaqla yanaşı, xəttin keçidi bütün ölkələrin maraqlarını birləşdirən siyasi infrastruktur təmsil edir.

COP29 və Mədəniyyətlərarası Dialoq Forumu

Yazında vurğulanır ki, Azərbaycanın rolu enerji ilə məhdudlaşdırır - onun fəaliyyəti noyabrda növbəti COP-un təşkilili və mədəniyyətlərarası dialoq kimi iki program xətti üzrə davam edir. Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmüş qlobal təşəbbüs kimi 2008-ci ildə müəüm beynəlxalq tərəfdəşlərlə səxələşdirilmiş əməkdaşlıqla başlatıldığı "Bakı Prosesi" çərçivəsində bu il ölkə paytaxtında VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bu, hökumətlər, beynəlxalq təşkilatlar, ekspertlər, alimlər, siyasetçilər və digərləri üçün bir-biri ilə ünsiyyət kontekstində mədəniyyətlərarası kommunikasiyaların inkişaf edən dinamikası və qlobal təhlükəsizlik üzrə mənənlə müzakirələr aparmaq baxımından mühüm platformadır.

“Qərbin siyasəti Qafqazda yeni müharibəyə səbəb ola bilər”



Rusiya hökuməti yanında Maliyyə Universitetinin fəaliyətinin direktoru, politoloq Pavel Klaçkov "Moskva-Baku" portalına müsahibəsində Ermənistanın Azərbaycanla sülh istəyib istəmədiyi haqda fikirlərini açıqlayıb. Ekspertin müsahibəsini oxucularımıza təqdim edirik.

- Pavel Vladimiroviç, İrəvanın Azərbaycanla sülh sazişi ilə bağlı ikili taktikasının arxasında nə dayanır: bir tərəfdən Ermənistan hakimiyyəti sülh müqaviləsinin tərəfdarıdır, lakin həzirdə onlar Bakıya şərtlər irəli sürürərlər, hansı ki, Bakının bu şərtlərlə açıq-əşkar razılışmayacağı məlumdur. Məsələn, rəsmi İrəvan deyir ki, bəli, biz Konstitusiyani dəyişəcəyik, amma bunu 2 ildən sonra edəcəyik və Azərbaycan Respublikasına qarşı ərazi iddialarının ölkənin əsas qanunundan çıxarılması məsələsi gündəmdə deyil...

- Bu yanaşma bir tərəfdən İrəvan üçün dəqiq mövqenin olmasına kimi görünür. Hansı ki, yeri gəlmışkən, Rusiya Xarici İşlər Nazirliyi bunu mütemadi olaraq qeyd edir. Amma bu taktikanın mənşəyini, görünür, Ermənistan hakimiyyətinin xarici idarəciliğin altında olmasında axtarmaq lazımdır. Və buna görə də, bir neçə ateşin arasında qalaraq- axırdı Qərbin göstərişlərinə əməl edərək, Rusiya ilə münasibətlərin qəti şəkildə kəsilməsinə hələlik razılışmayıblar. Və onlar birtəhər təlaşa düşməli, qırırmalı, vaxtaşırı bəyanatlarının və hərəkətlərinin istiqamətini dəyişdirməlidirlər. Belə insanlarla danışıqlar aparmaq olduqca çətindir.

Ermənistanın hərəkətlərində heç bir şəffaflıq yoxdur; Axi göz qabağındadır: əgər dövlət başçısı



hansısa sənədə imza atıbsa, deməli, müqaviləyə görə cavabdehlik daşıyır və sonra çıxıb demir ki, yox, bu belə deyil, biz bu barədə imza qoymamışq.

Ümumiyyətlə, İrəvan həmişə müxtəlif siyasi oyunlar təklif edir, bu oyunları faydalı şəkildə manipulyasiya edir. Ermənistanın indiki rəhbərliyi də vaxtaşırı bunu edir. Ona görə də biz şəffaflığın və vəziyyətin bundan sonra necə inkişaf edəcəyinə dair əminliyin olmadığını deyə bilərik. Bu gün Ermənistəni ciddi, etibarlı tərəfdən adlandırmak çətindir. Bunun baş vermesində isə Qərbin marağı var. Qərb İrəvanla Bakı arasında sülhün imzalanmasında "vasitəciliyə" istəyir. Amma Bakı açıq şəkildə bundan məmənnun deyil, çünki o, üzərə görünməyəni Qərbin Cənubi Qafqazda real sülh maraqları ilə İsləmədiyini, Qərbin niyyətlərinin saxtalığını görür. Görünür, Qərb Ermənistanın sülh müqaviləsinin imzalanmasını gecikdirməyi məsləhət görür. ABŞ-da prezident seçkiləri noyabrdə keçiriləcək və onlardan sonra ne baş verəcəyini heç kim bilmir. Dünya üçün bu, yaxın gələcək üçün müəyyənədici amillərden biridir. Ermənistən da özünü ifşa edib Rusiya ilə qəfildən qopmaq istəmir.

Bu yaxınlarda ABŞ Ermənistanın hüquq-mühafizə orqanlarının islahatları üçün vəsait ayırib. Görünən odur ki, Ermənistən kənardan nəzarət altına alınır. Ermənistən artıq müxtəlif sahələrdə Qərb təlimatçıları ilə dolub. Amma onların təhlükəsizlik sektoruna- hüquq-mühafizə orqanlarına,

orduya sızmazı ciddidir. Bu o demekdir ki, Birleşmiş Şətərlər təhlükəsizlik, cəmiyyətdəki əhval-ruhiyyə haqqında birbaşa məlumat almaq və buna görə də əhval-ruhiyyəyə təsir etmek imkanına malikdir. Ukraynada da hər şey eyni idi. Qərb öz köhnə nümunəsini izləyir. Bu isə Ermənistən üçün fəlakət yolu, uçuruma aparan yoldur.

- Sergey Lavrov açıq şəkildə bildirdi ki, İrəvan Qərbi Azərbaycan və Ermənistən arasında vasitəciliyə cəlb etməyə çalışır, eyni zamanda Rusiya-nın vasitəciliyinə qarşıdır...

- Ermənistən bu yanaşması tamamilə çıxılmaz yoldur. Bu, tərəixi bir anlaşılmazlıqdır. Ermənistən Respublikasında belə bir orientasiyanın tarixi perspektivi yoxdur. İrəvan isə bu gün ölkənin hərtərəfli orientasiyasına cəhd edir. Mən deyərdim ki, indi diqqəti Qərbə yönəltmək üçün doğru zaman deyil. Qərbin özü bu gün böhran içindədir. İrəvan öz siyasetini xarici sıfarişlər əsasında həyata keçirir. Və getdikcə Rusiyaya qarşı guya hər şeyin yaxşı olduğu mövqeyini səsləndirir. Bu xətt isə Ermənistənin ziyanıdır. Bu uzun müddət davam edə biləməz, çünki burada sağlam düşüncə üstünlük təşkil etməlidir. Ermənistən rəhbərliyi arasında üstünlük təşkil etmirsə, deməli, xalq arasında üstünlük təşkil etməlidir.

Rusyanın Cənubi Qafqaz da daxil olmaqla siyasetini proqnozlaşdırmaq olar. Vladimir Putinlə İlham Əliyev arasında yüksək etimad var və bu, dövlətlər arasında şəffəf münasibətlər qurmağa imkan verir. Burada heç bir hiyləyə yer yoxdur. Rusiya və Azərbaycan etibarlı müttəfiqdir və imkan daxilində bir-birinə arxalanır-dünya siyasetində tərəfdəşligin gözəl nümunəsidir. Liderlər uzun müddətdir ki, Qərbin Cənubi Qafqazda tətbiq olunan siyasetinə qarşı ortaq müxalifət barədə razı-



Azərbaycanın Baş naziri Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 5-de Beynəlxalq Maliyyə Korporasiyasının Avropa üzrə Regional Direktoru Ines Roşanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Nazirler Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan ilə Dünya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlar arasında uzunmüddəli səmərəli tərəfdəşliğin mövcud olduğu vurgulanıb.

Dünya Bankının Azərbaycanla Ölək Tərəfdəşliq Çərçivəsinin (ÖTC) ehemmiyyəti qeyd olunub, 2025-2029-cu illəri əhatə edəcək yeniyi ÖTC-nin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb. Ölkəmizin Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığının hazırlı seviyyəsindən, müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin nəticələrindən məmənunluq ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən dövlət-üzərli tərəfdəşlığı, xarici investisiyaların cəlb olunması, COP29 çərçivəsində birgə fealiyyət və digər aktual istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.

Britaniyalı jurnalist: "Azərbaycan Cənubi Qafqazda təmiz enerji inqilabına başçılıq edir"

Hesab edirəm ki, Azərbaycan Cənubi Qafqazda həqiqətən təmiz enerji inqilabına rəhbərlik edir. Bu sözləri britaniyalı jurnalist və ekspert Neil Watson AZERTAC-a açıqlamasında deyib.



Britaniyanın Lafboro (Loughborough) Universitetində "Sifir emissiya hədəfinə gedən yolda Beynəlxalq tərəfdəşliğin rolü" mövzulu tədbirdə iştirak edən jurnalist dünyada təmiz, davamlı enerji mənbələrinə olan ehtiyacın artdığını bildirərək deyib: "Azərbaycan bu yeni tələbi şüretdə və səmərəli şəkilde cavablandırır, təmiz enerjinin istisna deyil, norma halına gətirilməsi üçün ciddi addımlar atır".

İyul ayında Şuşada keçirilən Qlobal Media Forumunda iştirak edən Neil Watson öz təessüratlarını da bölüşüb: "Şuşada hər evin üzərində Gənəş panellərinin olduğunu gördük. Bu, Böyük Britaniyada görmədiyimiz mənzərə idi. Yeni tikilən evlər hamısı Gənəş panelləri ilə təchiz olunub. Ermənistən tərəfindən dağıdılan və ya müharibə zamanı məhv olmuş, indi isə istifadə olunan evlər də Gənəş panelləri ilə işləyirdi. Azad olunmuş ərazilərin gələcəkdə də ekoloji cəhətdən təmiz təcrübələrdən istifadə edəcəyini görürəm".

Neil Watson Azərbaycanın sıfırdan başlayaraq müasir, əsasən Gənəş enerjisi ilə işləyən kəndlər, şəhərlər tikməsinin çox təsiridici olduğunu da əlavə edib.

İliga gəliblər. Və Rusiya liderinin Bakıya dövlət səfəri zamanı mövcud vəziyyətə əsaslanaraq, saatları, o cümlədən bu istiqamətdə sinxronlaşdırıldılar.

Etiraf edirəm ki, Qərb Zaqafqaziyada öz siyasetini uğurla həyata keçirse, o zaman regionda hər şey ola bilər, hətta Azərbaycanla Ermənistən arasında yeni münaqişə də baş verə bilər. Bölgedə yenidən xaos yarada bilə-

cək və orada təhlükəsizliyi poza biləcək istənilən mənfi ssenari məsuliyyətli siyasetçiləri mühafizə mexanizmləri axtarmağa və təhlükəsizliyin pozulmasının mümkünsüz olacağı şərait yaratmağa məcbur edir. Rusiya və Azərbaycan məhz bunu edir. Risiklər əvvəlcədən mümkün qədər bloklanmalıdır.

Tərcümə - Elçin Bayramlı

Xurafatlar mənəsiz görünən, müəyyən bir dinə uyğun gələməyən, lakin insanlara psixoloji fayda verən, psixoloji və sosioloji ehtiyacları ödəyən, demək olar ki, hər mədəniyyətdə müxtəlif formalar da rast gəlinən və nəsildən-nəslə keçən irrasional əməllərdir. 13 rəqəminin uğursuz olması, qara pişik görəməyin pis bir hadisəyə işarə verməsi, güzgü sindirmək kimi bir çox inanclar xurafatdır.

Bəs, xurafatlar psixologiyamıza necə təsir edir?

Xurafatlar necə yaranıb?

Keçmişdə insanlar təbiət hadisələri qarşısında özünü aciz hiss etmiş, təbiəti anlamaya çalışmaq üçün xurafatlara üz tutmuş, müxtəlif xurafatlar nəsildən-nəslə keçərək indiki dövrümüzə qədər gelib çatmışdır. Xurafatların əslinde sehv səbəb-nəticə əlaqəsi neticəsində yaranan inanclar olduğu düşünülür. Müxtəlif xurafatçı davranışların həyata keçirilməsi ilə insanlar özlərinin şanslı hiss edir, müxtəlif təhlükələrdən qorunduqlarını zənn edir.

Batıl inanclar, yaxud “nənələrin qanunları”



Xurafatlar psixologiyamıza necə təsir edir?

Boş və mənəsiz görünən batıl inanc və əməllerin nəsildən-nəslə ötürülməsinin və bu qədər geniş yayılması mühüm bir səbəbi var. İnsanlar xurafatların onlara psixoloji fayda verdiyini zənn edir, çətin anlarında, çarəsiz hiss etdiyi vəziyyətlərdə xurafatlara əl ataraq özlərini təselli etmək isteyirlər. Xurafat və davranışların insanların psixologiyasına müsbət töhfələri olsa da, mənfi cəhətləri de ola bileyəyi məlumdur. Mövcud inancların insanların həyat keyfiyyətini pozduğu, gündəlik işlərini yerine yetirməsinə mane olduğu, insanların həyatlarının hər anını batıl inanclara uyğun davranışlarla formalasdırısa, həddindən artıq narahatlıq, obsesif düşüncələr və müxtəlif psixoloji pozğunluqlara səbəb ola biləcəyi de məlumdur.

Digər xurafatlar:

Axşam süpürülən evdən bərəkət əskilər. Anasına çəkən qız bəxtəver olar. Yuxunu hamidan əvvəl suya denən. Uşaqları güldəndə meleykələr onu danışdırırlar. Tikənin əldən düşməsi sevinc getirir. Şər qarışında yatmazlar. Təzə paltarı özgəsinə pay verməzlər. Süfrə başında boşqabı təmiz siyirənin nişanlısı göyçək olar. Süfrə üstə gəlib çıxanı qaynanası çox istər. Sən demək istədigin sözü səndən qabaq deyən adam çox yaşayacaq.

Qafqaz Müsəlmanlar idarəsinin sədr müvəvvi Hacı Fuad Nurullayev: "Əlbəttə, bunlar batıl inanclardır. İslamlı, dinlə eləqəsi



yoxdur. Bu sadaladığınız qara pişik keçdi, bığçağı yere qoy mən götürüm, dərman verirsinə üstündə vermelisin ağırlıq olmasına, gecə evi süpürme, məsələn, filankəs menim qarşıma çıxdı işim düz gəlməyəcək. Bunlar batıl inanclardır, buna ürfi deyirlər. Yəni el arasında insanların ta qədimdən özləri üçün formalasdığı xüsusi adət və inanclardır ki, onları İslam təsdiqləmir. İslam dini ile şəriətimizlə üst-üstə düşmür və bunun heç bir əsası yoxdur. İndi bu insanların öz arasında olan adətlərdir ki, ya olub var və yəqin ki insanlıq ne qədər var belə inanclar müxtəlif din sahiblərinin millətlərin arasında yaşıanıb və yaşana bilər.

Bele şeylərə inanmasınlar, bele şeylərin ardınca getməsinlər. Bu insanları dindən uzaqlaşdırır. İnsanlar Allaha inanmalıdır, Allaha siyinməlidir, bütün işlərini Allaha həvalə etməlidir və Allahın ona verdiyi imkanlardan ağıldan, düşüncədən, təfəkkürdən layiqincə istifadə etməlidir ki, öz işini qurmalidır, həyət tərzini formalasdırımdır".

Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov: "Batıl inanclar istiqamətində dini-mizin təlimatları aşkarlıdır, şəffaflıdır. Sadece olaraq insanların bir növ öz təqsirlərindən qaçmaları, hər şəyə bir bəhane axtarmaları bu nəticəyə getirib çıxarırlı ki, səbəb-nəticə qanununu deyil də bele xurafatları əsas tutsunlar.

duyduqları vəziyyətlər hansılardır?

İnsanların gələcəyi bilmək və qeyri-müəyyənlik hissələrini azaltmaq istəyi

İnsanlar gələcəyi bilmək və qarşılaşacaqları hadisələrə özlərini hazırlamaq isteyirlər. Gələcəklə bağlı psixoloji olaraq narahat olan insanlar qeyri-müəyyənlik hissələrini azaltmaq və başlarına nə gələcəyini bilmək arzusunda olurlar. Bu hiss və istəkləri ilə batıl işlərə ətan insanlar, naməlum kimi görünən gələcək haqqında fikir sahibi ola bileyəklərini düşünürler.

İnsanların qorxu, stress və çarəsizlik kimi duygularını idarə etmək istəyi

Xurafatların daha çox qorxudan qidalanlığı düşündür. Qorxu və stress anlarında insanlar nəzarəti itirəcəklərini və ya təhlükələrlə qarşılaşacaqlarını düşünərək mövhumatçı davranışlara üz tutur və özlərini rahatlaşdırmaq isteyirlər. Həqiqi həll yollarının işə yaramayacağına düşünen və problem qarşısında aciz hiss edən insanlar fərqli həll yolları tapmaq üçün batıl inanc və davranışlardan kömək alırlar.

İnsanların özlərini təhlükəsiz hiss etmələri lazımdır



Allah-təala dünyani səbəb-nəticə qanununa əsasən yaradıb, səbəb-nəticə qanununa əsasən də idarə edir. Hər bir hadisenin özünəməxsus və özüne uyğun müvafiq səbəbi var, hər bir hadisenin səbəbi var və hər səbəb də hər nəticəni vermir.

Pisliyin rəngi, bir nefərin asqırması, bığçağı açıq vermək və s. bunlar heç bir elmi dini əsaslara əsaslanmır ki, nəyinse səbəbi olsunlar. Bunlar xurafatlardır. Əlbəttə, burada biraz ehtiyatlı olmaq lazımdır. Bəzən dini mənbələrdən, dini ədəbiyyatdan məlumatı olmayanlar bir sıra dini səbəbləri de xurafatlar qoşurlar. Bu da yolverilməzdir. Çox savadlı şəkildə bu sahədə araşdırma aparıb nəticə almamız lazımdır.

Ümumiyyətlə dinimizdə nəyisə pisə yozmaq pis hadisələrin səbəbi kimi qeyd olunur. Hədislərde deyilir ki, məmkün qədər Allaha xoşbın olun, bədbin olsanız ola bilər ki bəd hadisə baş versin. Yəni, elə pisliyi çağırmaq insanın həyatında mənfi təsir qoyar. Bu psixologiyada da özünü göstərir. Ətrafa müsbət enerji yaymaq, ətrafdan müsbət gözləmək təkcə bunlar deyil, "bəxtim belə idi", "təleyim belə yazılmışdı" bunlar da həmin xurafatlar dan ibarətdir. Ümumi bəxt adlı varlıq yaradılmayıb. Deyən ki, bu insandır, bu heyvandır, bu dünyadır, bu evdir, bu da baxtdır. Bəxt adlı, şans adlı bir varlıq yoxdur. İnsanlar bunu qondarırlar. Görürsən, vaxtında oxumur, diplom almır, lazımlı bir işdə işləmir, sonra deyir ki, mənim de bəxtimə fəhləlik yazılıb. Sənin bəxtinə fəhləliyi özün yazmışan heç kəs yazmayıb. Bəxt haradır ki kim yazıb, necə yazıb, hansı xətlə yazıb. Bunlar əsəssiz şeylərdir. Dinimiz bunu qəbul etmir.

Əlbəttə, insanların həyatını gözəlləşdirən amillər var. Məsələn, valideynləri sıx-sıx yoxlamadıq, onlara baş çekmek insanın həyatını gözəlləşdirir, gecələr durub ibadət etmək insanın ruzisini çıxaldardı. Əksinə qohumları ilə əlaqəni kesən insanların ömrü qısalardı. Bunlar qeyd olunub, bunlar var. Amma xurafat şeylər əsəssizdir. İndi bir məsələ də var ki, bu əsəssiz məsələləri biz əldə əsas tutub döşəmək xalqın üzerine ki siz müşrisiz, siz kafirsiz, siz bunlara inanırsınız. Bu da doğru deyil. Sədəcə cəhalətdir, avamlıqdır. Allah xalqımızı belə şeylərdən qurtarsın".

İnsanlar xurafatlara üz tutmağa ehtiyac

İnsanlar başlarına pis bir şey gəlməyəcəyinə, xəstəliklərdən, çətin vəziyyətlərdə uzaqlaşacaqlarına, təhlükəsiz olacaqlarına inanmaq isteyirlər. İnsanlar xurafatlar sayəsində psixoloji cəhətdən rahat və təhlükəsiz hiss etdiklərini düşünürler. Rusiyada universitet tələbələri arasında aparılan araşdırma da tələbələrin 86%-nin özlərini təhlükəsiz



hiss etmək üçün mövhumat əməllərə əl atdırı bildirilib.

İnsanların uğurları üçün məqsədləri

İnsanlar uğur qazanmaq, istədikləri yerde oxumaq, arzuladıqları işdə çalışmaq, işlərində irəliləyiş əldə etmək, maliyyə qazanclarını artırmaq isteyirlər. Buna görə də müvəffaqiyəti olmaq isteklərini yerinə yetirəcəyini düşündükleri davranışlara əl atırlar.

Yaşadığımız informasiya eşi həyatımızın bir çox aspektlərini dəyişir. Ancaq insanların qeyri-müəyyənlik hissələrini azaltmaq isteyir, uğur qazanmaq isteyir, qorxu və acizlik hissələrini aradan qaldırma bilmez. Bu səbəbdən müasir dövrdə de xurafatlar varlığını davam etdirir.

Ayşən Vəli

2020-ci ilin 27 sentyabr tarixindən etibarən Ermənistən ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi qələbəmizlə başa çatdı. Cənab Prezident çıxışlarını birində "44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlılarının ixtirabına, şəhər və kəndlərimizin tamamilə dağıdırılmasına getirib çıxaran işğalına son qoydu", - deyərək bildirib: "Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidler, qəbiristanlıqlar dağıdırılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandallımanın təzahürüdür. Çünkü dəfələrə dediyim kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi erzində deyil, sonradan işğal dövründə dağıdırılıb. Bu, bütün Azərbaycan və İslam irlərinin Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşeyini dəyişdirmək üçün qəsdən yürüdülən siyaset idi".


İşgaldən azad olunmuş qədim tarixi torpaqlarımızda Ermənistən hərbi birləşmələri yaşayış yerlerini, insan məskənlərini, eləcə də milli mədəniyyət, dini abidələrimizi qəddarcasına dağıdırıblar. Erməni terrorçuları tərefindən 30 ilə yaxın işğalda qalan ərazilərimizdə 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji, 292 ölkə, 330 yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ, park, monumental və xatira abidələri, sənət nümunələri qalmışdır. Həmçinin bu ərazilərdə 40 min-dən artıq əşyanın toplandığı 22 muzey, yüzlərlə mədəni-məarif müəssisələri də düşmən tapdağı idi. Maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistən tərefindən işğalı nəticəsində İslam mədəniyyətinə aid olan bütün abidələr dağıdırılıb. Xarici İşlər Nazirliyinin hazırladığı "Azərbaycan Respublikasının Ermənistən tərefindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irlərin məhv edilməsi" və "Ermənistən Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irlərinin dağıdırılması və təhqir olunması" adlı hesabatlar hazırlanaraq UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Teşkilatı, ISESCO-ya, digər beynəlxalq təşkilatlara təqdim edilib. İşğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olub ki, onlardan 67-i məscid, 144-ü məbəd, 192-i ziyaretgahdır. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidi, 63-ü tamamilə, 4-ü isə qismən dağıdırılaq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirirək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla öz iyrənc simalarını göstəriblər.

ŞƏHƏRİN TARİXİ MƏHƏLLƏSİ - TƏPƏBAŞI

Azərbaycanın mədəni irlərinin erməni mülkiyəti adı ilə tanıtmağa çalışaraq əqli mülkiyyətimizin terrorçusuna əvəriliblər. Azərbaycanın işğal altında olan ərazilərinin xarabalığa əvirən ermənilər vəhşilik missiyalarını həyata keçiriblər. Ermənistən ərazisində məhv edilən Azərbaycan abidələri - Zəngəzurdan İrəvana qədər dağıdırılmış tarixi abidələr erməni vandallığının bariz nümunəsidir. 1988-ci ildə Zəngəzurda, Goyçəde, Dərələyəzde, İrəvanda, Vədide yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmağa başladılar. Kütłəvi terrorra məruz qalan azərbaycanlılar məcburiyyət qarşısında qalib öz dədə-baba yurdlarının tərk etdirilər. Bu ərazilərdə onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərefindən dağıdırılaq məhv edildi.

Bu gün İrəvan şəhərində olan Azərbaycan milli-mədəni, tarixi irlərin sonuncu qalığı Təpəbaşı məhəlləsinin tələyi de acınacaqdır. Ermənistanda Azərbaycan xalqının irlərinin dağıdırılması və tarixi izlərin silinməsi məqsədi ilə təcavüzkar siyaset məqsədyönlü şəkildə davam etdirilir.

İrəvan şəhərinin, o cümlədən Təpəbaşı hissəsinin tarixi, şəhərdə yüz il əvvəl başlanmış və hełə də davam edən Azərbaycan irlərinin sistemli dağıdırılması prosesi həyata keçirilir. Artıq Təpəbaşı məhəlləsinin son qalıqlarının da söküllerək, məhellənin tamamilə məhv edilməsi təhlükəsi barədə məlumatlar eldə olunub. Təpəbaşı məhəlləsi qədim İrəvanda azərbaycanlıların yaşadığına və onlara aid olduğunu dair əsaslı sübutdur. Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya edilməsindən sonra ərazilərdə olan bütün tarixi-mədəni, dini abidələrimiz məhv edilib, sünni erməniləşdirmə siyaseti aparılıb. Qeyd edək ki, Təpəbaşı qədim İrəvan şəhərinin tarixi məhəllələrindən biri olub, hazırkı İrəvan şəhərinin de tarixi nüvəsini təşkil edir. Ermənilər tərefindən aparılan, 100 ildən çox davam edən və sistemi xarakter daşıyan söküntü proseslərinə baxmayaraq, onun son qalıqları günümüze qədər gəlib çıxb. Tarixi abidələrlə zəngin, görkəmli azərbaycanlıların yaşadığı bu məhellənin müasir zamanda müqəddərəti ilə bağlı ciddi narahatlıq var. Əlbəttə ki, belə bir abidənin Təpəbaşının məhv edilməsinin qarşısının alınmasına dünya ictimaiyyətinin göz yumması yolverilməzdir.



İrəvanda tarixi köklərimizi təsdiqləyən əsaslı sübutlar

İRƏVANIN ƏSL MÜSƏLMAN ŞƏHƏRİ KİMİ TƏSVİRİ

Qərbi Azərbaycan ölkəmizin qədim bölgələrdən biridir. Burada mövcud olan qəbirsanlıqlardakı nadir mezər daş nümunələri, tarixi türk qalaları, məscidlər və s. bu məkanın tarixinin göstəricisidir. Böyük bir irlərin nümunələri bu yerlərdir. 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yaranıqdan sonra İrəvan şəhəri Ermənistən paytaxtına çevrilmişdir. Müasir İrəvan şəhərində ermənilərə məxsus yaşı 200 ildən artıq bir dənə də olsun tarixi-memarlıq abidəsi mövcud deyil. Çünkü İrəvan şəhərində ermənilər XIX əsrin əvvəllərində Rusyanın İrəvan xanlığını işğalından sonra tədricən İran və Türkiyədən köçüb gətirilərək məskunlaşdırılmışlar. İrəvandakı tarixi-memarlıq abidələri Şərqi memarlılığı üslubunda inşa edilmişdir. Səyyahlar və salnaməçilər öz əsərlərində İrəvanı əsl müsəlman şəhəri kimi təsvir etmişlər. İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu karvansaralar və ticaret meydani salılmışdır. Daşdan hörülülmüş, ortasında kvadrat şəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikilişindən hesab olunurdu. Mənbələrdə göstərilir ki, XIX əsrin əvvəllərində İrəvanda 8 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sülu, Susuz, Avşar, Hacı Əli karvansaralarında üst-üstə 851 köş mövcud olmuşdur. İrəvanda Şərqi memarlıq üslubunda 8 hamam - Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim, Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy hamamları mövcud idi. XIX əsrin sonları, XX əsrin əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslenən onlara kükə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəribələr ocağı, Dəyirmanlı, Məscid, Fehlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Ketan, Dükənli, Sallaxlar və s. Ermənistanda sovet hakimiyəti qurulduğandan sonra məscidlər bir-birinin ardına dağıdırılmışdır. Goy məscidde İrəvan şəhərinin tarix muzeyi yerləşdirilmiş, Zal xan məscidi rəssamların sərgi salonuna çevrilmişdir. Erməni vandalları İrəvan qalasını və onun içerisinde yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən sildilər. 1924-cü ildə İrəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə mövcud olan azərbaycanlılara məxsus tarixi-memarlıq baxımından əhəmiyyət kəsb edən bütün abidələrini bir-birinin ardına yox etdilər ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilənlər.

XX əsrin 30-40-cı illərində İrəvan şəhərinin mərkəzindəki azərbaycanlı məhellələri mövcudluğunu qoruyub saxlayırdı. Tarixən İrəvan şəhəri Şəhər, Demirbulaq və Təpəbaşı hissələrinə bölmüş, şəhərin yaranmasından 20-ci əsrin əvvəllərinə qədər hər bir ərazidə azərbaycanlılar yaşamışdır. 19-20-ci əsrlərdə azərbaycanlılar şiddetli etnik təmizlə-

mə ilə üzləşmiş, SSRİ-in dağılması ilə isə onların indiki Ermənistən ərazisindəki mövcudluğunun son qalıntıları da məhv edilmişdir. Bura İrəvan qalası, Xan sarayı kimi minlərlə tarix və mədəniyyət abidəsinin, çoxsaylı məscid və hammamların dağıdırılması daixildir. Hətta İrəvanda salamat qalmış iki məscid - Hacı İmamverdi məscidi və Goy məscidinin tarixi saxtalaşdırılıb və xarabalaşa çevrilənə qədər baxımsız qalıb. Bütün bu cehdlərə baxmayaraq, Ermənistən və Azərbaycan arxivlərində Təpəbaşının azərbaycanlı köklərini təsdiqləyən əsaslı sübutlar var.

2006-cı ildə təsdiq edilmiş İrəvanın şəhər planına Azərbaycan mədəniyyətinə aid edilən, qəsdən fars mənşəlli kimi təqdim edilən memarlıq nümunələri olan altı ərazi daxil edilib. 2006-cı ilə qədər bu ərazilər 29 hektar ərazini əhatə edirdi, lakin bu gün yalnız Təpəbaşının hissəsi (16 hektar) qalır. Cəmi 18 il ərzində 13 hektar tarixi əhəmiyyətə malik Azərbaycan memarlığı dağıdırılıb, müasir infrastrukturaya yer açılıb.

BEYNƏLXALQ QANUNLARA VƏ KONVENTSIYALARLA ZİDD ƏMƏLLƏR

İşğal olunmuş ərazilərdə əsrlərboyu qalmış dini-mədəni irlərden sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən "Silahlı Münəqışlər zamanı Mədəni Mülkiyyətin Qorunması" dair 1954-cü il Haaga Konvensiyası"nın və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır. Erməni təcavüzkarları tərefindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irlərin tamamilə məhv edilməsi barbarlığın, vandallığın nümunəsidir.

Ermənilərin bu əməli "Arxeoloji irlərin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyası və "Silahlı münaqışlər zamanı mədəniyyət abidələrinin qorunması haqqında" Avropa Konvensiyasına tam ziddir. Onların etdikləri "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyası, UNESCO-nun "Ümumdünya mədəni və təbii irlərin qorunması haqqında" 1972-ci il Konvensiyası ilə də ziddiyyət təşkil edir. Tarixi ədaləti bərpa edən Azərbaycan 30 ilə yaxın işğalda qalan ərazilərin erməni təcavüzkarlarından azad etdikdən sonra abadlıq-quruculuq işlərinə başlayıb. Cənab Prezident çıxışlarını birində "Gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərefindən dağıdırılmış məscidlərimizi bərpa edəcəyik", - deyə bildirmişdir. Azərbaycan işğaldan azad olunan bütün ərazilərimizdə olan tarixi, dini abidələrimizi məscidləri tikərek, yenidən bərpa edir. Artıq bir neçə abidələrin təmir və bərpası işləri davam etdirilir.

Təbii ki, Azərbaycanın əsrlərə söykənən tarixi faktları ki-fayet qədərdir ki, her bir ərazimizin coğrafi-tarixi mənbələri ni əsaslandırmağa dəlillərimiz var. Ermənistən tarixi həqiqətləri qəbul etməlidir, eks təqdirde "DƏMİR YUMRUQ" onlara həqiqət yolunu bir daha göstərəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

“Tarixi ədalət ”Dəmir Yumruq“la bərpa olunub”

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ikinci Qarabağ müharibəsindən sonra 44 günlük müharebədəki Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirmiş, car ilin sentyabr ayının 19-da start verilmiş antiterror tədbirləri üçün baza formalasdırılmışdı. Prezident cənab İlham Əliyev çıxışlarında, dəfələrlə bu tədbirlərin bir növ anonsunu vermiş və tam eminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında separatizm üçün meydən olmayıacaq. Bəlli, Qarabağdakı antiterror tədbirləri Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur, legitimdir. Bu tədbirləri gözləmək olardımı? Bəlli! Çünkü 2020-ci il dən başlayaraq, Ermənistən Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı. Qarabağda qeyri-qanuni hərbi birləşmələr, hərbi texnika, qurğu, silah və sursat saxladı. Üstəlik, müxtəlif yollarla ərazilə əlavə hərbi vasitələr cəlb etdi, şəxsi heyətin rotasiyasını həyata keçirdi, ərazilərimizi minaladı və sair yolverilməz hərəkətlər reallaşdırıldı ki, bunların hamısı ölkəmizin konstitusyon quruluşuna ziddir, dövlət suverenliyimizə təhdiddir". Bu sözləri SİAya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib. O bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin başlanması gözlənilən idi: "Bəlli, Ermənistən, xüsusilə son dövrlərdə həm informasiya cəbhəsində, həm də hərbi müstəvidə Azərbaycana qarşı çəşid-çəşid, sistemli və ardıcıl şəkildə təxribatlar həyata keçirməkdə idi. Qarabağdakı o zamanki separatçı rejim bölgənin erməni əhalisini girov saxlayır, onları özünün siyasi avantürizminə alət etmək yolu tutmaqla, ölkəmizin reinteqrasiya çağırışlarına məhəl qoymurdu. Ermənistən hakimiyəti isə yeritdiyi siyasetlə belə yolverilməz təməyllərə dəstək göstərir, dünya ermənipərəstlərinin köməyilə həmin rejimi "legitim statusa" malik dövlət quruluşu qismində təqdim edirdi. Təbii ki, bələ "fəaliyyətin" qarşısının alınması üçün qətiyyətli addımlara ehtiyac var idi. Ermənistən Azərbaycanın haqlı tələblərinə məhəl qoymayaraq, eyni zamanda, 10 noyabr 2020-ci il tarixli üçtərəflı Bəyanatın müddəalarını da defələrlə pozmuşdu. Azərbaycana qarşı həyata keçirilən təxribatçı addımların qarşılığında Azərbaycan tərəfi hər dəfə Ermənistən tərəfəine bununla bağlı xəbərdarlıq etmişdir. Lakin bütün bunara baxmayaraq Ermənistən həm şərti sərhəddə, həm də Qarabağ iqtisadi rayonunda separatist qüvvələrlə birgə təxribatlara son vermedi. Bəzi Qərb ölkələrinin dəsteyindən ruhlanan Xankəndidə və ətraf qəsəbələrdə mövcud olan qanunsuz erməni silahlı dəstələri regionda sabitiyyə ciddi təhlükə idi.

Həmin silahlıların dinc yolla zərərsizləşdirilməsi, bölgədə sabitiyyin təmin edilməsi məqsədilə aparılan danışqlar hər dəfə neticəsiz qalırdı. Məhz bütün bu məqamları nəzərə alaraq BMT Nizamnaməsində ve beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və erazi bütövlüğünün təmin edilməsi istiqamətində addımlar atılmalı idi. Artıq həmin addımlar atılaraq lokal xarakterli antiterror əməliyyatı başlanıldı. Unutmamalıq ki, qeyri qanuni erməni silahlıları yalnız region üçün deyil, həmçinin Qarabağın sakinləri olan dinc ermənilər özü üçün də ciddi təhlükə mənбeyidir. Bir sözə regionun gələcəyi, inkişafı separatizmin kökünün birdəfəlik kəsilməsindən asılıdır. Bəlli ki, bütün bu prosesə qədər rəsmi Bakı 30 ilə yaxın bir müddədə BMT-nin məlum 4 qətnaməsinin həyata keçirilməsini gözlədi. Lakin bu gözləmə



və aparılan danışqların səmərəsizliyi 2020-ci ilin 27 sentyabrında başa çatdı. Daha dəqiq desək, 44 gün ərzində Ermənistəninin işgalçi siyaseti darmadağın edildi. BMT-nin qətnamələri məhz Azərbaycan ordusuna tərəfindən həyata keçirildi. Lakin sonrakı 3 ildə də Bakı səbir və təmkin nümayiş etdirdi, bir sıra dövlət başçılarının Azərbaycanın ərazi bütövlüğünü tanımı faktoruna qarşılıqlı hörmətə yanaşdı. Amma son anda Qarabağdakı saxta rejimin qondarma "president seçkilərini" keçirməsinə, ardıcıl diversiya və terror siyasetinin davamına əsla yol verile bilmədi.

Rəsmi İrəvan həmin vaxtlarda yarımaz fəaliyyəti ilə, eyni zamanda, göstərdi ki, ölkənin baş naziri Nikol Paşinyanın 6 oktyabr 2022-ci il tarixde Praqada və 14 may 2023-cü il tarixdə Brüsselde üç tərəflə görüşdə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kvadratkilometr ərazi də suveren haqlarını tanımmasına dair fikirləri boş söz yiğinində başqa bir şey deyildi. Bəlli, rəsmi İrəvan davamlı olaraq Qarabağdakı separatçı rejimi müstəqil siyasi hakimiyət kimi təqdim edir, habelə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini Azərbaycanla sülh müqaviləsi müstəvesinə gətirir, bölgə ilə bağlı avantürist planları reallaşdırmaq əzmini göstərirdi. Qarabağda humanitar böhran şousu, bölgənin erməni əhalisine qarşı "etnik təmizləmə və soyqırımı" iddiaları da Ermənistən xarici siyasetinin başlıca istiqamətlərini təşkil edirdi. Qarabağda antiterror tədbirləri başlayandan dünənin müxtəlif dairələri, o cümlədən ermənipərəstlər bəyanatı bəyanat ardınca sıralamaqdadırlar. Fransadan, Avropa Birliyindən və digər təşkilatlardan olan "demokratiya carçılığı" ortaya çıxıb çağırışlar səsləndirməklə məşğuldurlar. Onların bəziləri bir qədər də "irəli gedərək" ölkəmizi öz qanuni ərazilərində gördüyü tədbirləri pisləmək yolu tuturlar. Bundan əlavə Avropa Parlamentinin xarici məsələlər üzrə komitesinin bir qrup ermənipərəst üzvləri bələ Azərbaycana sanksiyaların tətbiq edilməsi və Azərbaycandan neftin, qazın tədarükünən dayandırılması tələbi ilə çıxış etmişdilər. Əlbəttə, bələ gedisişin heç bir xeyri olmadı, ola da bilmezdi. Azərbaycan xarici təzyiqlərə baxmayaraq artıq lokal xarakterli antiterror tədbirləri ilə Qarabağ iqtisadi rayonuna olan separatist yuvanını məhv etdi və milli suverniliyini bərpa etdi. 2023-cü ilin sentyabrın 20-də qondarma xunta rejimi lokal antiterror əməliyyatına qarşı müqavimet göstərə bilməyərək təslim oldu. Bu təslimiyət regionun gələcək inkişafının əsas istiqamətlərindən birini təşkil edəcəkdir. Sentyabr ayının 20-də Prezident cənab İlham Əliyev xalqa müraciətində bir sıra məsələlər toxunaraq lokal xarakterli antiterror əməliyyatının zəruriyi, qraşıya oyulan vəzifələrin 1 gün

içində yerine yetirilməsi və əməliyyat nəticəsində suverenliyimizin bərpa olunmasını qeyd etmişdir. Bundan əlavə cənab Prezidentin müraciəti həm regionun, həm də Qarabağın erməni sakinlərinin gələcək inkişaf perspektivini ve yol xəritəsidir.

Bələliklə tarixi ədalet Azərbaycanın gücünü və dəmir iradəsi ilə tam olaraq bərpa olundu. Həmin ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayraqımızın ucaldılması və Xankəndi şəhərində xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissələri ilə qarşılandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi şəhərinə səfəri və Azərbaycan Bayrağının Xankəndidə dalğalanması, eyni zamanda lokal antiterror tədbirlərindən sonra işğaldan azad olunmuş məntəqələrdə bayraqımızın ucaldılması çox əhəmiyyət kəsb edən bir mesajdır. Xalqa müraciətində Prezident cənab İlham Əliyev bidirib ki: "Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu ilər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtılı - hələ işğal dövründə dediyim sözələr və xalq tərəfindən təkrarlanan sözələr menim üçün ən böyük mükafatdır. Mən o vaxt deməmişim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünkü bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı ele bir Qəlebə qazanıb ki, həm diller ezbəri olub, həm də bu Qəlebə əbədi bizimlə olacaq. Bu Qəlebə bizim tərəiximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qəlebə ilə əbədi və haqları olaraq fəxr edəcəklər".

Bələliklə, 15 oktyabr tarixi təqvim günü siyasi iradənin növbəti təntənəsi kimi də Şanlı tariximizə yazılıdır. Prezident, Müzəffər Ali Baş komandan cənab İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. 15 oktyabr tarixi bir daha dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Əldə olunan Zəfərlər 2023-cü ilin 15 oktyabr tarixində özünün şanlı Zirvesini yaşadı".

Səbinə Hüseynli



"Bakcell" və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

Ölkənin ən sürətli "Bakcell", 4 sentyabr tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə jurnalistlər üçün səhər yeməyi təşkil edib. Görüşdə "Bakcell" və "Bakı Şəhər Halqası Əməliyyat Şirkəti" nümayəndələri Azərbaycanda keçiriləcək sürət yarısının əhəmiyyəti barədə ətraflı danışib, media nümayəndələrin maraqlandıran sualları cavablandırıblar.

"Bakcell"in içtimaiyyətə elaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxışında "Bakcell" və "FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2024" çərçivəsində tərəfdəşliğin təsadüfi olmadığını vurgulayıb: "Hər iki tərəf özündə sürət və innovasiyaları ehtiva edir. Aprel ayında yeni brend strategiyasını təqdim edən "Bakcell", ötən dövr ərzində bir sıra innovativ və yüksək sürətli məhsulları istifadəçilərin ixtiyarına verib. Bəlli ki, şirkət ölkəmizdə mövcud ən sürətli internet xidmetini - "Fiber 1" məhsulunu təqdim edib. Bundan əlavə, "Bakcell"in yeni məhsulları olan VoWiFi (Wi-Fi üzərində zəng) xidmeti, ən geniş partnöy şəbəkəsinə malik "Bakcell Kart" və sənι intellekt dəstəklə "Tarif Məsləhətçisi" müşərələrinin xüsusi marağına səbəb olub".

Qeyd edək ki, "Bakcell" "FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2024"ün rəsmi tədbir sponsorudur. Bununla bağlı "Bakcell" və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) çərçivəsində müqavilə imzalanıb.

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

Ən sərfəli mobil operator mövqeyini qoruyan "Nar" sosial layihələrə də dəstəyini davam etdirir. Bəlli ki, "Nar" 2023-2024-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən ilk on abituriyenti xüsusi hədiyyələrle



təltif edib. Modern.az İnformasiya Agentliyinin dəstəyi ilə keçirilən bu layihə çərçivəsində tələbə adını qazananlara operatordan qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar hədiyyə edilib.

Mükafatlandırma mərasimində tanınmış dövlət, içtimai-siyasi xadimlər və media nümayəndələri iştirak edərək, ilin ən uğurlu abituriyentlərini təbrik ediblər. "Nar"ın içtimaiyyətə Əlaqələr və Korporativ Ünsiyyət Departamenti direktoru Hökümə Kerimova da çıxış edərək gəncləri təbrik edib, onlara gələcəkdə uğurlar arzulayıb və qeyd edib: "Təhsilə yönəlik layihələrə dəstək olmaq, "Nar" üçün yalnız bir sosial məsuliyyət deyil, eyni zamanda ölkəmizin uğurlu geleceyinin qurulmasına töhfə vermək deməkdir. Sizin inkişafınız özərinən gələcək uğurların təməlini təşkil edir və biz bu yolda sizə dəstək olmağa davam edəcəyik".

"Nar"ın artıq səkkiz ildir ki, ənənəvi olaraq, davam etdiridiyi bu təşəbbüs mobil operatorun təhsilə verdiyi önemini bir daha sübut edir. Operatorun həyata keçirdiyi digər layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr sehifəsində elə etmək olar.

Dəb, moda insan həyatına gider, moda insanlar ondan faydalılaşır. Maddi problemlər yaratması bir tərəfə, dəbin sonsuzluq, varikoz kimi xəstəliklərinin yüksəlmə statistikasına ciddi təsiri var. Həkimlər xəbərdarlıq edir ki, həddindən artıq dar, neylon, sintetik, kimyavi geyimlər həm kişilərdə, həm də qadınlarda qarşılaşılmaz, müalicəsi olmayaçqı sağlamlıq problemlər yaradır.

2021-ci il üzrə Azərbaycanda 18-29 yaş daxil olmaqla sonsuzluqdan əziyyət çəkənlərin 102 nəfəri kişi, 759 nəfəri qadın olub. 30 yaşdan yuxarı ise 341 kişi, 1313 qadın sonsuzluqdan əziyyət çəkən kimi qeydiyyata alınıblar. 2020-ci il üzrə isə Azərbaycanda sonsuzluqla bağlı aparılan statistikaya əsasən, 18-29 yaş daxil olmaqla 117 kişi, 798 qadın, 30 yaşdan yuxarı şəxslər arasında isə 680 kişi, 1290 qadın sonsuzluqdan əziyyət çəkir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilir ki, dünyada təxminən hər altı nəfərdən biri sonsuzluqdan əziyyət çəkir. Bu, dünyadan bütün ölkələrində bütün sosial qruplara təsir göstərir. Təşkilatın baş direktoru bildirib ki, zəngin ölkələrdə böyüklerin 17,8%-nə, orta və aşağı gəlirli ölkələrdə isə 16,5%-nə bu diaqnoz qo-

Dəb qadınları sonsuz, kişiləri xədim edir



Cins başına bəla oldu

Həkimlər dar şalvarların eyni zamanda əzələlərə və sinir sistemini də zərər vurduğu qənaətindədir. Bəla ki, Avstraliyada dar şalvar geyinən 35 yaşlı qadının başına gələnlər bu istiqamətdə aşdırılmasına təkan verərək çox ciddi bir problemin aşkar edilmesine səbəb olub. Evini dəyişərək saatlarla dar şalvarda əyləşərək iş gördüyü üçün ayaqlara həddində artıq basqı olub və nəticədə "kompartman sindromu" adlanan xəstəlik yaranıb.

Qeyd edək ki, "kompartman" adı verilən bu xəstəlik əzələlərdə şışmə və qanamaya



yula bilər.

Sonsuz kişilərin sayı artır

Kişilərin dar şalvar geyməsi isə kişi yumurtalıqlarının (xayaların) bədənə daha yaxın yerdə dayanmasına səbəb olur. Yumurtaların bədənəndən daha az temperaturda olması lazımdır, amma dar geyim onları bədənə sıxlığı üçün bədənin temperaturu ilə uyğunlaşır. Bu vəziyyətin də sperma hüceyrələrinin hərəkətliliyinə və sayına mənfi təsir göstərdiyi sübut edilib. Sonsuzluğun başlıca səbəblərindən biri məhz budur.

Mütəxəssislər kişilər dar şalvar geyməmələrini bir de ona görə tövsiyyə edir ki, dar şalvar və dar alt paltarları geymək sperma yollarının tixanmasına yol açıb. Ve qeyd etdiyimiz kimi, bunun da sonu məhz sonsuzluqla nəticələnir. Dar geyim geyinən kişilərin sonsuzluğunun eyni zmaanda bir səbəbi də o geyimləmə saatlarla oturaraq işləməsidir. Uzun yol sürücüləri, kompyuter arxasında uzunmüddəti işi olanlar da bu qəbilden olanlardır. Dar geyimlər hüceyrələri korlaşdırır, zəiflədir. Bu cür geyimlərin qan dövranına manət törətdiyi və bunun da toxumaların və hüceyrələrin korlaşmasına səbəb olduğu bildirilir.

Qadın sonsuzluğu pik həddədir

Qadınların uzun müddət dar şalvar gey-



məsi damarların sıxlaraq qeyri-normal vəziyyət almasına səbəb olur. Rəhmde iltihablanma, göbəlek, ayaqların büküm yerlərində bədən yaralarına, ayaqlarda varikoz genişlənməyə də səbəb olur. Bu cür geyimlər mütləmədi geyinilərsə rəhm və yumurtalıq xərçənginin peydə olmasına rəvac verir. Daha çox dəbdə olan dar cins şalvarlar əsasən bel və mədənin aşağı bölgəsini həddindən artıq sıxlığına görə mədə yırtılmasına, mədə xorası-na-qastrite səbəb ola bilər.

Əsasən yaz-payız aylarında geyilən neylon və sintetik parçalardan hazırlanmış geyimlərin də sağlamlıq baxımından tehlükeli olduğu bildirilir. Tül corablar, günlük həyatımızda istifadə etdiyimiz kəpəron corablar da bu qəbilden olanlardır. Əsasən də revmatizm-yel xəstəliyindən şikayəti olanlar bu cür geyimlərlə öz xəstəliklərini daha da qüvvətləndirirlər. Eyni zamanda dar geyimlərin digər bir zərəri də qan dövranına manət törətməsidir. Bu geyimə görə bədənin bəzi bölgələrinə gec çatan qan insanın üşüməsinə səbəb olur.

Qadınların ayaq hissədən daha çox üşüməsi və soyuqlaması bir çox xəstəliyə səbəb olur. Mütəxəssislər bildirir ki, xüsusiət genc qızlar buna diqqət etməlidirlər. Amma gözəl olmaq, ince və zərif görünmək məqsədi ilə paltarlar diqqəti seçilir. Gənc qızların istifadə etdiyi dar paltarların parçaları bədənə yapışdırı üçün soyuq hava birbaşa bədənə tesir edir. Halbuki gen-bol bir şalvar arada hava boşluğu yaradır və çöldəki soyuq hava birbaşa bədənə təsir etmir. Tez-tez sidiqə gedən, qarın boşluğununda sancılar olan və cinsi organından maye gələn qadınlar bu xəstəlikləri məhz dar geyimin sayəsində qazanırlar.

səbəb olan ağrıdır. Dəb dünyasının "skinny jeans" adı verdiyi dar şalvarların əzələləri sıxması səbəbindən geyinməyi məsləhət görməyən həkimlər bu geyimin insanlarda hissiyyati öldürdüyündən deyirlər. Bu qənətə həkimlər avstraliyalı qadının ayaqlarının şışməsindən sonra yixiləsi, tekrar qalxməq istədikdə isə ayaqlarının hissə edə bilməməsi faktından sonra geliblər. Qadın yalnız 4 günlük müalicədən sonra normal həyatına döñə bilib.

Ayaqlarında yetərli qeder qan dövranı ele-məyen dar cins həvəskarları da əzələlərin hissiyyatını az-az itirirlər və bunun hələ fərqlində deyillər. Ayaqlardakı şışkinlik və zədələnmə sinir sistemine de təsir göstərir, hissiyyatın ölməsi də bu səbəbdəndir. Beli qısa dar şalvarlar ikiqat tehlükəlidir, çünkü bu şalvarların qısa beli yumurtalıqları sıxaraq fəaliyyətinə mane olur. Eyni zamanda, bədənimizdəki sinir bölgələrindən biri də məhz kəmər yerində yerləşir və çanaq sümüyü bölgəsi bədənimizdəki yegənə yerdir ki, sinirlər dəriyə də yaxındır. Bu səbəbdən çox sıxılmış kəmərlər də orqanızma ciddi zərər verir.

Həkimlər xüsüsile də dar şalvarları geydikdikdə ayaqlarını üst-üstə aşırı oturmağı ciddi narahatlıqlar yaradacağını da istisna etmirlər. Oturma əsnasında bədən dəhaç çox sıxılır, bu zaman bədəndə dar geyim olduqda isə ayaqlarda uyuşma, sanki iynə batırılmış kimi kiçik sancılar olur. Əger ağrı və sancılar çoxdurursa həkimə müraciət etmək lazımdır. Dolabınızda dəb adı altında gizlənən xəstəlik ya-radıcılarını isə istifadə etməyin.

Lale Mehrali

Bir vaxtlar bu zərif ciyinlər misdən, gildən hazırlanmış səhəngləri necə də zərif şəkildə daşıyırırdı. Kənardan bu zərif qızların ağır səhəngləri necə daşması da adama qəribə gəldirdi. "Görsən buna necə gücləri çatır, bu qab onların ciyinlərin əzmir?" kimi fikirlər də xeyalımıza gəlirdi. Elə bununla bağlı nənələrə, bibilərə suallar da verirdik. Onlar isə səhəng haqqında o qədər gözəl məlumat verirdilər ki... Səhəng barədə aldığım məlumatlardan yaddaşımın bir künkündə qalanları indi də xatırlayıram.

Çox təessüf ki, bizim gəndliyimizdək səhənglər qızların ciyindən xeyli vaxt idi ki, enmişdi. Səhəng də, incebelli qızların axşamüstü bir yere toplaşış bulaq başına getmələri də bizim üçün bir uşaqlıq xatiresidir...

Nənəmə sual verirdim ki, ay nənə nə üçün qızlar suyu vedrədə, çaydanda daşımırlar? Bu səhəngi necə qaldırıb ciyinlərinə qoyurlar? Nənəm də cavabında deyirdi ki, ay bala, səhəng vedrədən yüngüldür. Vedrədə su daşmaq adamın qamətini əyer, lakin səhəng əyməz. Çünkü onun ağırlığı ciyin ortasına düşür və orada sanki iki hissəye bölünür. Ciyin arxasına və önnə. Ona görə də nə ağırlıq hiss olunur, nə də qamətə zərəri olur.

Nənədən su istəyəndə də səhəngdən verirdi. O vaxtlar kəndlərimizdə bütün evlərdə soyuducu yox idi. Suyu səhəngdə saxlayırdılar. Buz kimi qalırdı. Adam içəndə dişləri qamasırdı. Nənəm deyirdi ki, səhəng suyu sərin saxlayır. Çünkü səhəngin hazırlanlığı material misdən və gildən olur ki, onların hər ikisi suyu sərin saxlamaq qabiliyyətinə malikdir. Həm də səhəngdə günlərə su qala bilərdi, lakin o əsla köhnəlməzdidi.

Yayda kəndə gedərdik. Nənəgildə, bibi gildə yay uzunu mənalı günlər keçirerdik.

SƏHƏNG:

biz nəslin xatırələr toplusu



mirlər, almağa məcburdurlar, qiymətini qaldırırlar. Yazıq tələbə də bu sulardan alır, içir. Lakin su da su olardı kaş...

Elə bu arada kəndlərimizin bulaqları xəyalında canlanır. Tərəmiz, göz yaşı kimi şəffaf, saf suları. İl in dörd fəsli durmadan axıb gedən, səndən onu içmək, daşmaq qarşılığında heç nə istəmeyən bulaqları xatırlayıram. Ulu Yaradanın insanlara bəxş etdiyi bu bulaqların su kimi dəyərli nəmətini indi alverə çevirənləri görəndə "bəs o bulaqların haqqını kim ödəyecək?", - deyə düşünürəm.



Fikirləşəndə ki,

o bulaqlar təmizliyi, təraveti, saflığı haradan alırmış görəsən, əli səhəngli, incebelli qızlar gelir xeyala. Bulaqlar, sözsüz, paklığı, təmizliyi, gözəlliyi o qızlardan alırdılar. Bulaqlar sanki bir gənc oğlan, qızlar isə onların sevgilisi idi. Bulaqlar bu qızların hər axşamüstü yolunu gözləyirdi. Onların gelişilə ilə çəğləyirdi, axırdı, tükənmək bilmirdi. Onların paklığı ilə paklaşırıd...

Oğlanlar isə bilirdilər ki, axşamüstü qızların bulaq başına getmək vaxtidir. Ona görə də özlərinə qız bəyənmək üçün onların toplaşığı yere yaxın və ya bulaq yollarında gözləyirdilər. Elə ki, qızlar gəlib oradan keçir, onlar də bəyənir, qızlara söz göndərir, "hə" cavabı alanda elçilərini yollayırdılar. Bu incebelli, ciyini səhəngli qızlar isə eşidirdik ki, bir evin gelini oldu. 4-5 il sonra bu gəlin bulaq başına öz qızı-əlində kiçik səhəngi olan balası ilə gələrdi. Ona bulağın yolunu öyrədərdi. Su daşmağın qaydasını, səhəngin necə aparılmasını, doldurulmasını, ağızının tixacla qapanmasını, ciyinə qaldırılmasıni öyrədərdi. İlər ötər, bir də baxardın ki, o kiçik qız bulaq yollarındaca gənc qızə çevrilib, sevib-sevilir...

Ardı Səh. 11

Elə səhəngle bağlı xatirelərim də o mənalı günlər toplusundandır.

Bir neçə gün əvvəl işe gələrkən bir qadının marketdə çıxb əlində su dolu 10 litrlik plastik qabı ciyinə qaldırmış ilə həmin səhəngli günlərə qayıtdım. Bakının isti küçələrindən bir anlığa kəndlərimizin axşamüstü gözəl görüntüsünə, bu görüntülər fonunda isə gənc, incebelli qızların ciyinlərində səhəng, ahestə gülüşə bulaqdan qayıtmış mənzərəsinə qayıtdım...

Qarşısında ağır addımlarla irəliləyən qadının ciyindəki plastik qab, içindəki su

haqqında nə söyləmək olar bəs?.. Bu fikirlərlə qadına baxır və düşünürdüm ki, çox təessüf. Təessüf ki, nə o qab səhəng ola bilər, nə də içindəki su kəndlərimizin əlini bir deqiqənin tamamınadək saxlaya bilməyəcəyin bu kimi bulaqlarının suyu ola bilər.

Bəzən eşidirik ki, bu plastik qablarda satılan sularla bizi yamanca aldadırlar. O suları elə burada-Bakıda krantlardan doldurub üzərinə hansısa rayonun, kəndin məşhur bulaqlarının adını yazıb bizlər sıriyırlar.

Suyu alırsan, ağızını açırsan və qəribə bir qoxu ilə rastlaşırsan çox vaxt. Hələ həmin su o plastik qabda bir neçə gün qalarsa,

gör onu istifadə etmək olar? İçərisində qəribə bulanıqlıq gözə çarpır. Qoxusu da ki, Al-lah uzaq etsin.

Qiymətinə gəlincə isə, su elə bir qiymətə satılır ki, o, susuzluğu əsla keçirmir. Çünkü qiyməti od tutub yanır, bu yanğı da onu alanı yandırır. 0,5 su 70 qəpikdir, hələ bu yaxınlarda 1 manata da almışdıq. Gətirib baxdıq ki, vaxtı da keçib, qaytarıb verdik özlərinə, sözümüzü də dedik.

İndi şəherimizdə əməlli-başlı su alverçiləri yaranıb. Hələ universitet bufetlərində suyun qiymətini bilesiniz. Fürsetçilər tələbələri soyurlar su ilə. Bilirlər ki, oradan çıxa bil-



gündlərə gətirib çıxarmışdır.

O səhənglər sonalar atıldı evlərdəki zirzəmi künclərinə. O səhənglər ta nə əllərə alındı, nə çiyinlərə qaldırıldı. Nə içi illərlə su gördü, nə dabanı bulaq başına dəydi. Müasirləşdikcə də səhəngləri unutduq. Bulaqların məcrasını dəyişib yerini başqa bir mekana çevirdik. Sanki kendlerimiz də donunu dəyişdi. Yollar asfaltlandı, qoyun-quzu səsi azaldı, təndirlərin qapısı bağlandı. Hər kəs müasirliyə qovuşdu. Cörəyi də çörək çexlərində bişirtməyə başladılar. Suyu da çəkib gətirib evlərinə qoydular. Rahatlıq arxasında gedə-gedə bir də baxdıq ki, sağlamlığımız da əlimizdən gedib. Çünkü evlərə qapandıq. Bir addım atıb nə bulağa endik, nə də iki cörəyi təndirə vurduq. Evin içində, divanın üstündə əlimizdə pult, başlaq televiziya kanallarında seriallar axtarmağa. Daha sonra da həyatımıza internet daxil oldu, başlaq sosial şəbəkələrdə gəzməyə. Bulaqlardan fərqli olaraq sosial şəbəkələr bizi buraxmadı. Bulaq başındaki axşam




Əvvəli Səh. 10


Beləliklə, səhəng həm də əsrlərin sevgisinin şahidi bir əşyadır. Onun içərisində daşınan su neçə-neçə gənclərin qovuşmasına, sevgilərinin bir ailədə birləşməsinə şahidlik edib. Bəhs etdiyimiz bulaqlar neçə-neçə gənc qız-oğlanın görüş yeri olub. Onlar bulaq başında bir-birinə vər ib, su haqqı ilə and içib, su kimi pak hissələr bir-birinə ya-naşıblar. Bir-birinin yolunu su yolu kimi gözləyiblər. Şaire Sədaqət Dilqəmçizinin misralara naxışlığındığı kimi:

Dayan sözüm var,
Sənde gözüm var,
Demə dözüm var,
Ay səhəngli qız.

SƏHƏNG: biz nəslin xatırələr toplusu



Bahar-barım ol,
Ol, dildarım ol,
Getmə, yarım ol,
Ay səhəngli qız.
Gülüm gül yanaq,
Gel nişanlanaq,
Qol qanadlanaq,
Ay səhəngli qız.
Sazım naz öyü,
Bilsin qız öyü,
Al bu üzüyü,
Ay səhəngli qız.
Sonra elçilər,
Qapnıza gələr,
Toymuzu dilər,
Ay səhəngli qız.
Bəli, bu pak sevda, ülvi hissələr
minlərlə toy olub. Xalqımız əsrlərdən
bəri gözəl ailələrin təməlini qoyub.
Bulaq başları, səhənglər öz təmizliyi-
ni, saflığını həmin ailələrə verib. Nəticədə
ailə dəyərlərimiz formalaşıb və o dəyərləri
biz uzun illər qoruyub saxlaya-saxlaya bu



çağları sosial şəbəkələrdə sübh çağını gətirdi. Qaldıq sosial şəbəkələrdə. İlişdik sanki, qopa bilmədik.

Qopmadıqca da bulaqlardan, səhənglərdən, kədlərimizin axşamüstü gözəl mənzərələrindən uşaq qaldıq. Biz əslində keçmişimizdən uzaqlaşdıq. Özümüzdən uzaqlaşdıq.

Qadın bir az sonra su dolu plastik qabı çiyindən endirdi. Çünkü o səhəng rahatlığında ola bilməzdidi. İçərisindəki su səhənglərin tutduğu qə-

dər, özü isə səhəngdən yüngül olsa da, qadının çiyinə ağırlıq verirdi. Qadın onu yere

endirib əlinə aldı.

Baxdıqca düşünürdüm ki, bu çiyinlərə ağırlıq edən o plastik qab deyil bəlkə də. İtirdiyimiz illərdir. İtirdiyimiz adət-ənənələrdir. O günləri geride qoyan bu günlərdir. Bu günlər ki, o səhənglərdəki suyu heç vaxt bu plastik qabın içərisindəki su əvəz edə bilməyəcək. O çoxu qurudulan, yeri də qalmayan bulaqlar yalnız xatırə olaraq anılacaq. Nə yenidən o axşam çağları olacaq, nə o incəbelli qızlar, nə əllərində səhəng, nə də onların yolunu gözləyən oğlanlar...

Ele bütün bunların üzərindən xətt çəkdiyimiz üçün də yeni bir aləmə düşmüşük. Plastik qabın içərisindəki su kimi həyatımızı özümüz əlimizlə bulandırmışq. İndi o su kimi, bulaq başlarında sevda da qalmayıb. Əhd-peyman ozamanki kimi deyil. Dəyişir, tez-tez deyişir: qızların geyimi kimi, oğlanların geyimi kimi... Qızların gülüşü kimi, oğlanların danişığı kimi... Qızların saçları kimi, oğlanların qısa şalvarları kimi... Qızların ucadan qəhəqesi kimi, oğlanların şit zarafatı kimi...

Axşamüstü, bulaq başı, incəbelli, səhəngli qız... Nə yaxşı, bu mənzərəni seyr ede bilmışık ki, bu gün yazıl görmeyənlərə çatdırı bilirik. Bəlkə də kimlər üçünse maraqlı deyil, lakin biz neslin en gözəl xatırələr toplusudur. Hələ bugünkü axşam çağları, "bulaq" başları, belləri əməliyyatla incədilən, küçədə plastik qablardakı suyu ağızına dayayıb içən gənc qız-oğlanların fonunda o qədər heyif silənəcək xatırələrdir ki, bunlar...

Mətanət Məmmədova

Ermənistanın hazırda siyasetini bir cümlə ilə belə ifade etmək olar: Ermənistan sülh sazişinin imzalanması prosesini mürükün qədər gedikdirmək, əldə etdiyi vaxt ərzində hərbi-iqtisadi cəhətdən özünü gücləndirməkələr gələcək qıcas mühariəbəsində hazırlaşmaq isteyir". Bu sözləri SIA-ya açıqlamasında siyasi şərhçi Aydin Quliyev deyib. O bildirib ki, bu gün Ermənistan dövlətinin həm daxili, həm de xarici siyasetində revanşist qüvvələrin hələ də ciddi təsire malik olmasını və fəal şəkildə iştirak etdiklərini heç bir halda kənara qoymaq, sehv nəzər etmek olmaz: "Çünki Ermənistanın həm hakimiyətində, həm müxalifində, həm də cəmiyyetində revanşist qüvvələr bu dəqiqə də öz təsirlərini saxlamağa çalışırlar. Bu gün də Ermənistanın siyasetinə müyyəyen qədər təsir göstərirler. Revanşist qüvvələrin belə fəal olmasının aydın məsələdir ki, məqsədi var. Revanşist qüvvələri Ermənistanda saxlayıb himaye etmək, onları gücləndirmək və mehv olub sirandan çıxmına imkan verməməyin arxasında Ermənistan dövlətinin, dünya erməni lobbisinin planları var. Dünya erməni lobi və Ermənistan siyasi elitəsi revanşist qüvvələrin qalib yaşamasında və güclənməsində maraqlıdır. Bu planların arxasında dayanan məqsəd odur ki, revanşist qüvvələri güclən-



dirib yaşatmaqla birinci növbədə Azərbaycana təzyiq məqsədi güdürlər. Çünkü indiki şəraitdə Azərbaycanın qəti şəkildə arzulamadığı və çox ciddi şəkildə mübarizə apardığı perspektivlərdən biri Ermənistanda revanşistlərin yenidən hakimiyətə qayıtmak perspektividir. Azərbaycan bunun qarşısını al-



maq üçün ciddi cəhdler göstərir. Bu şəraitdə Ermənistandakı revanşist qüvvələrin ruhlandırılması və gücləndirilmesi sühl danışçıları prosesində Azərbaycana birinci növbədə təzyiq göstərmək məqsədi daşıyır. Bununla Azərbaycana mesaj verilir ki, eger Azərbaycan indiki Ermənistən hakimiyətinin şərtlərinə loyal yanaşmasa, o zaman növbəti mərhələdə Ermənistanda belə dağıcı və təcavüzkar baxışlara, siyasetə malik revanşist qüvvələr hakimiyətə gələ bilər. Azərbaycana revanşist qüvvələri gücləndirmək təzyiq göstərmək isteyirler".

"İkinci məqsəd revanşist qüvvələrin, ümumiyyətlə, sıradan çıxmasının qarşısını almaq və müyyəyen müddədən sonra nə vaxtsa Ermənistən dövləti gücləndiriləndən, hərbi, iqtisadi, siyasi cəhətdən tam həzir olandan sonra açıq-əşkar Azərbaycana qarşı revanşist

məhabibəyə başlamaqdır. Beləliklə, bu iki məqsəd bu gün Ermənistanda revanşist qüvvələrə verilən dəstəyin pərdə arxasında dayanan iki başlıca məqsədidir. Revanşist qüvvələrin Ermənistən siyasetində çıxış gedeciyini düşünmək, onların yox olacağının düşünmək sadələvhələk olardı. Revanşist qüvvələr Ermənistən siyasetində həmişə olacaq. Çünkü revanşist qüvvələrin Ermənistən siyasetində qalmasını, Ermənistən hakimiyəti də, cəmiyyəti də isteyir. Dünya erməni lobi və erməni mafiyası da isteyir. Ona görə ki, bunların hamisini birləşdirən vahid erməniçilik ideologiyası var. Bu ideologiyadan da aparıcı tezislərindən biri Türk dünyasından və şəxşən de Azərbaycandan qıcas almaqdır. Buna görə də Azərbaycana Ermənistandakı revanşist siyasetə, qüvvələrə verilən bu dəstəyin esasında dayanan esl məqsədləri heç vaxt unutmamalı və siyaseti buna uyğun qurmalıdır, necə ki, qururuq" - deyə o, əlavə edib.

Söylü Ağazadə

Cəmiyyətin hərtərəfli inkişafında həllədici faktora çevrilən təhsil XXI əsrin müümüllilərinin özündə təcəssüm etdirir. Əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu təhsil islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni tədris ilinə hazırlıq çox mühüm məsələdir və hər il təhsil sahəsində dəyişikliklər və yeniliklər tətbiq olunur". Bu sözləri SIA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. O bildirib ki, 2024-cü ildə Azərbaycan təhsilindən gözləntiləri və təhsil sistemindəki əsas dəyişiklikləri aşağıdakı kimi ümumiləşdirə bilərik:

1. Təhsil Keyfiyyətinin Artırılması: Təhsilin keyfiyyətini artırmaq məqsədilə müxtəlif yeniliklər və islahatlar həyata keçiriləcək. Müasir tədris metodlarının tətbiqi, müəllimlərin peşəkar inkişafı və tədris materiallarının yeniləməsi bu sahədə əsas prioritətlərdən biridir.

2. Rəqəmsal Təhsil: Rəqəmsal texnologiyaların təhsildə daha geniş tətbiqi nəzərdə tutulur. Onlayn resurslar, e-təhsil platformaları və interaktiv dərs programları bu il də ön planda olacaq.

3. Şagirdlərin Sosial və Emosional Inkişafı: Şagirdlərin yalnız akademik biliklərə deyil, həm də sosial və emosional bacarıqlarla təmin edilməsi məqsədilə xüsusi proqramların tətbiqi gözlənilir.

Öten tədris ilində də Dövlət Strategiyasında təhsil sisteminin inkişafını şərtləndiren 5 mühüm istiqamət üzrə bir sıra mühüm hədəflərə çatmaq yönündə ciddi addımlar atılıb. Təhsilin əhatəliliyi, bərabər imkanlar, şəffaflıq, səmərəlilik 2023-2024-cü tədris ilinin əsas keyfiyyət göstəriciləridir.

Dəyişikliklər və yeniliklər:

1. Müəllimlərin Təkmilləşdirilməsi: Müəllimlərin mütəmədi olaraq peşəkar inkişafı üçün yeni təlimlər, seminarlar və sertifikatlaşdırma proqramları həyata keçiriləcək.

2. Tədris Planlarının Yenilənməsi: Dərsliklər və tədris planlarının müasir tələblərə uyğunlaşdırılması, müasir elmi və texnoloji inkişaflarla təhsilə integrasiyası əsas hədəflərindən.

3. Təhsil İnfrastrukturunun Təkmilləşdirilməsi: Məktəb binalarının təmiri, yeni məktəb binalarının inşası və təhsil infrastrukturunu ilə bağlı digər yeniliklər planlaşdırılır.

Yeni tədris ilinə HAZIRIQMI?



**TƏHSİL EKSPERTİ
ÇATIŞMAZLIQLARI
ACIQLADI**

Problemlər:

1. Müəllim Kadrlarının Yetersizliyi: Bəzi bölgələrdə mütəxəssis müəllimlərin çatışmazlığı davam edir, bu isə təhsilin keyfiyyətinə mənfi təsir edə bilər.

2. Maliyyə Problemləri: Təhsil sahəsində maliyyə çatışmazlığı bəzi bölgələrdə məktəb infrastrukturunu və dərs materiallarının keyfiyyətinə təsir edir.


3. Tədris Metodlarının müasir mələblərə cavab verməməsi: Bəzi məktəblərdə hələ də köhnə tədris metodları istifadə olunur, bu isə şagirdlərin müasir biliq və bacarıqları əldə etməsinə mane ola bilər.

Bu məsələlərin həlliənə yönəlmüş addımların atılması və təhsil sahəsində davamlı islahatların aparılması təhsilin inkişafını təmin edəcək və şagirdlərin daha yaxşı şəraitdə təhsil almاسını təmin edəcək.

2024-cü ildə Azərbaycan təhsilindən gözləntilər:

1. Təhsil Keyfiyyətinin Artırılması

o müəllimlərin təkmilləşdirilməsi: 2024-cü ildə müəllimlərin ixtisasartırma proqramlarına daha çox səmaya qoyulması nəzərdə tutulur. 2023-cü ildən başlayaraq, hər il müəllimlər üçün əlavə 20% ixtisasartırma təlimləri təşkil



olunub.

Dərsliklərin yenilənməsi: Tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması məqsədilə dərsliklərin və tədris materiallarının yenilənməsi üzərində işlər davam edir. 2023-cü ildən etibarən, hər il tədris materialları üzrə yenilənmiş dərsliklərin sayı 10% artıb.

2. Rəqəmsal Təhsil: Onlayn Resursların istifadəsi: Rəqəmsal təhsilin genişləndirilməsi məqsədilə 2024-cü ildə ölkə üzrə hər il 15% artım nəzərdə tutulur. 2023-cü ildə təhsil sahəsində rəqəmsal resursların istifadəsi 25% artmışdır.

E-Təhsil Platformaları: Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə yeni e-təhsil platformalarının istifadəye verilməsi planlaşdırılır. 2023-cü ildən etibarən, e-təhsil platformalarının sayı 30% artmışdır.

3. Şagirdlərin Sosial və Emosional Inkişafı Sosial Dəstek Proqramları: 2024-cü ildən etibarən şagirdlərin sosial və emosional inkişafını dəstəkləyən proqramların sayı 20% artacaq. 2023-cü ildən etibarən, belə proqramların sayı 15% artmışdır.

Təhsil sistemindəki dəyişikliklər və yeniliklər

1. Müəllimlərin Təkmilləşdirilməsi

* İxtisasartırma Təlimləri: 2024-cü ildə müəllimlərin ixtisasartırma proqramlarına sə-

mayə qoyuluşunun artırılması gözlənilir. 2023-cü ildən müəllimlərin 50%-dən çoxu ixtisasartırma proqramlarına cəlb edilib.

2. Tədris Planlarının Yenilənməsi

* Müasir Tədris Yanaşmaları: Tədris planlarının müasir tələblərə uyğunlaşdırılması üçün hər il tədris planları üzərində işlərin 10% artacağı gözlənilir. 2023-cü ildən bəri, müasir tədris metodlarına kecid 20% artmışdır.

* Yeni Dərsliklərin Buraxılmasına: 2024-cü ildə yeni dərsliklərin buraxılmasının 15% artacağı gözlənilir. 2023-cü ildən bəri, yeni dərsliklərin sayı 10% artmışdır.

3. Təhsil İnfrastrukturunun Təkmilləşdirilməsi

* Məktəb İnfrastrukturunun Təmir və İnşası: 2024-cü ildə təhsil infrastrukturuna ayrılan vəsaitlərin 20% artırılması planlaşdırılır. 2023-cü ildən etibarən, məktəb binalarının təmiri və yeni məktəb binalarının inşası 25% artmışdır.

* Təchizat və Avadanlıqlar: Təhsil müəssisələrinin təchizat və avadanlıqlarının təkmilləşdirilməsi üzrə sərmayənin 15% artacağı gözlənilir.

Hələ də həllini tapmayan problemlər

1. Müəllim Kadrlarının Yetersizliyi

* Kadr Çatışmazlığı: Bəzi bölgələrdə müəllimlərin çatışmazlığı 20% səviyyəsində qalır. 2023-cü ildə, xüsusən ucqar bölgelərdə ixtisaslı müəllimlərin çatışmazlığı 15% artmışdır.

2. Maliyyə Problemləri Bütçə Ayrılması: Təhsil sektor üçün ayrılan bütçənin artımı ilə 10% etrafında qalır. 2023-cü ildən bəri, təhsil sahəsindəki maliyyə çatışmazlığı 5% artmışdır.

3. Tədris Metodlarının Köhnələməsi, Tədris Metodlarının Tekmilləşdirilməsi: Köhnə tədris metodlarının müasir yanaşmalarla əvəzlenməsi prosesinin sürəti illik 8% artmışdır. Lakin, bəzi məktəblərdə köhnə metodların istifadəsi hələ də 30% səviyyəsindədir.

Bu statistik göstəricilər və faktlar, 2024-cü il üçün Azərbaycan təhsil sistemindəki əsas tendensiyaları və problemləri əks etdirir. Təhsil sahəsindəki islahatlar və yeniliklərin effektiv tətbiqi, müasir təhsil tələblərinə uyğunlaşmayı təmin edəcəkdir".

Səbinə Hüseynli

Son bir neçə ilin tibbi xəbərləri, bu sahədə olan yeniliklər, uğurlu əməliyyatlar, peşəkar müayinə və müalicə barədə yazılınlar və danışanlar bu sözlərə müşayiət olunur - uzman və dr. İşində uğuru olan, olmayan, peşəkar olan, olmayan bir çox həkimlər qonşu Türkiyədə bəzən bir neçə aylıq, əksər hallarda isə 2 həftəlik seminar-kurslar keçidkən sonra ölkəmizə qayıdanda adının qarşısına "uzman" sözünü də artırır. Dr.doktorlar lap şanslıdır, tibbi təhsilə ehtiyac qalmır, əlinə iynə ala bilirsə olur dr.kosmetoloq, qaz vurub, qazan doldururlar. Virtual platforma bu cür əldəqayırmaya doktorlarla dolub. Cəsarətləri insanı heyrətə salır, tərkibini bilmədikləri gelləri, dərmanları insanların bədəninə tətbiq etmək normal davranış deyil.

Uzman sözü Azərbaycan dilindəki mütəxəssis sözünün türkçəsidir. Tibb fakultetini bitirən her kəs həkimdir, lakin konkret sahə seçəcəkse bu sahənin bilicisi, ixtisaslaşmış həkim, müasir dille desək uzmanı olmaq isteyirsə 3-4 il həmin sahədə assissentlik etməlidir. Yalnız bundan sonra cərrah, oftalmoloq, pediatr, ginekoloq və s. ola bilər. Yəni qısqası, uzman həkim deyilirsə, o işinin öhdə-

"Uzman"larla dr.-ların bazarı



sindən gələ bilən, öz sahəsinin eksperti, mütəxəssisi olan həkimlər deyilir. Qəribə burasıdır ki, əvvəllər bu sahədə baş ağardan, ömrünü peşəsinə həsr eləyən həkimlər yalnız uzun illərdən sonra öz sahəsinin bilicisi, mütəxəssisi hesab edirdi. Daha doğrusu onu cəmiyyət, tibb aləmi ele hesab edirdi, o özünü belə adlandırmırdı.

Dr. da doktorun qısalılmış formasıdır. Dəbdə olan ifadədir. Bunu virtual platformanın həyatımıza bu qədər çox mürdaxiləsindən sonra müşahidə elədik. Ölkədə özünə "dr.filankəs" deyən adamların sayı durmadan artır. Xüsusilə kosmetologiya sahəsində vəziyyət dəhşətlidir. Azərbaycan Tibb Universitetində kosmetologiya fakültəsi yoxdur. Yəni bizim ali tibb ocağımız kosmetoloq yetişdirmir. Ona görə də hazırda bu sahə üzrə çalışanların böyük əksəriyyəti ixtisaslı həkim deyiller. Çoxu heç ixtisasasca həkim də deyil. Özünə bir instagram səhifəsi açıb "dr.kosmetoloq" adı qoyan və insanların sağlamlığı üzərində eksperimentlər keçirən qeyri-peşəkar insanlar göbəlek kimi aratır.

Süni materialları, namelum maddələri in-

sanların dodağına, burnuna, yanağına yeridərək müqabilində yaxşı pul qazanan bu insanlara nəzarət yoxdur. Əksəriyyəti bir gözellik salonu açıb orada fəaliyyət göstərir. Qanunla Səhiyyə Nazirliyi gözəllik salonlarında müvafiq yoxlamalar aparmır, bu işlə prokurorluq məşğul olur, onlar da şikayət əsasında. Yəni əger şikayət olunmasa bu salonlarda qadınların sağlamlığına qəsdən və ağır formada zərər vurma prosesi elə be-

lə də davam edəcək. Yəni dr.doktorlar ölkədə meydən sulayıb at çağırlar, heç bir rəsmi qurumun vecinə deyil.

Deyəcəksiniz ki, qadınlar niyə şikayət etmir? Etmirlər. Çünkü normal halda ixtisasaca həkim olan, tibb universitetini burda bitiren, sonra da kosmetologiyaya maraqlı olub xəricdəki tibb ocağında ixtisası oxuyan peşəkar həkim bu proseduru "qırıldı-qadı" etmir. Normalda 200-300 manat tutan peşəkar bir prosedur bu salonlarda 50-70 manata edilir. Məsələn, dodağınıza nə olduğu bilinməyən bir maddəni yeridib sizi istədiyiniz böyük həcmli dodaqlara qovuşdururlar. Sizin başınıza növbəti aylarda nə gelecek, xərçəngə yoluxacaqsınız, dodağınız çürüyəcək, burnunuz qopub düşəcək, ağıznız əyiləcək, yanağınız çirk edəcək, bu onlar üçün maraqlı de-

qadın var ki.

Hələ psixoloq bazarını demirəm. Bilirsiz ölkədə nə qədər saxta psixoloq var? Tiktokda, instaqramda psixoloq səhifələri "itə tək" dür. Dünen yemək videoları çəkib paylaşanlar bu gün psixoloq xidmətləri təklif edir. Əvvəl er və arvad arasındakı mübahisələri sonlandırmağın yegane yolunun "ər şilləsi" olduğunu müdafiə edən biri də təzeilikcə başlayıb psixoloji xidmət göstərməyə. Qazanclarının çoxluğu yaşam tərzlərinin sürətlə dəyişməsindən bəllidir. Bazarın müştərisi bol olduqca çıxəklənməsi də davam edəcək. Aldanmağa, özünü avam yeri nə qoydurmağa hazır olan insan çoxdur aramızda.

Lale Mehrali

Bütün dünyaya məlum olan fakt ondan ibarətdir ki, bugünkü güclü və qüdrətli Azərbaycan dövləti bilavasitə Ulu Öndərimiz Heydər Əliyevin qurub yaratdığı və Fateh Sərkərdə, Prezident İlham Əliyevin qətiyyət və əminlikle inkişaf etdirdiyi dövlətdir. Zamanında Dahi Öndərimiz Heydər Əliyevin "Azərbaycan dünyaya gənəş kimi doğacaq" tarixi kələmə öz real təsdiqini tapmaqdadır. Hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyev və Fateh Sərkərdə, Prezident İlham Əliyev siyaseti nəticəsində dünyaya gənəş kimi işq saçır, bəşəriyyətin ən güclü, inkişaf edən dövləti olduğunu nümayiş etdirir. Üğurlara və böyük natiyyətlər isə hələ öndədir. Çünkü işgaldən azad edilən ərazilərimizdə böyük quruculuq, bərpa, tikinti işləri aparılır və insanlar öz doğma yurd-yuvalarına qayıdır. Xoşbəxt xalqı, həm də qururuyuq. 30 il işgal altında olmuş torpaqlarımızı 44 günlük Vətən müharibəsi ilə azad etməkə dünyanın ən böyük xalqlarından olduğunu göstərdik. Dünya hərb tarixində görünməyib ki, qısa müddədə hansısa ordu geniş coğrafi ərazidə uğurlu hərbi əməliyyatlar keçirib, düşmənin hərbi silah-sursatını, canlı qüvvəsinin məhv edib böyük zəfəre imza atınsın. Azərbaycan ordusu, Ali Baş Komandan, Fateh Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə özlərini qüdrətli sərkərdə, məglubedilməz ordु kimi təqdim edən ordunun bacarmadığını 44 günlük Vətən Mühərribəsində reallaşdırıldı. 2020-ci il sentyabrin 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Fateh Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Qarabağın tacı sayılan Şuşa şəhəri daxili olmaqla Cəbrayıl, Fizuli, Qubadlı, Zəngilan və digər rayonlarını, o cümlədən Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini, Tərtər rayonunun Suqovanşan kəndini və ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işgaldən azad etdi.

Şuşanın azadlığı ermənilərin ağ bayraq qaldırması ilə nəticələndi

Noyabrın 8-də Şuşanın işgaldən azad edilməsi ilə Ermənistən məglubiyətini qəbul edib. Yeni Ermənistən Azərbaycan ordusunun surətli hücumu qarşısında duruş gətirməyəcəyini başa düşərək ağ bayraq qaldırib. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistən Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Üçtərəfli Bəyanatın imzalanmasının ardından Azərbaycan Prezidenti, fateh Sərkərdə İlham Əliyev qalib Azərbaycan xalqına müraciət edib. Ali Baş Komandan müraciətində üçtərəfli Bəyanatın tarixi əhəmiyyəti olduğunu bildirib: "Bu gün Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, inidə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaq. Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadəm ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm".

Prezident İlham Əliyev onu da bildirib ki, hərbi mərhələ başa çatıb: "Hərbi mərhələ başa çatıb, keçirik siyasi məsələyə. Demək olar ki, bize maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məglubiyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır".

Prezident İlham Əliyev qələbənin əldə olunmasında Azərbaycan xalqının birliyinin mühüm rol oynadığını da vurğulayıb: "Bu günlərde biz Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdən ordumuza dəstək gəldi.... Bir daha gördük ki, ölkəmiz və xalqımız nə qədər gözəl ölkədir və gözəl xalqdır.

Antiterror əməliyyatları erməni terroruna son qoydu



Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndəleri, bütün dini konfessiyaların nümayəndəleri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Men bunu dəfələrlə demişəm. Ermenistan bu xoşbəxtlikdən məhrumdur. Çünkü monodövlətdir, orada ermənilərden başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünkü heç kim orada yaşaya bilmir. Ya onları qovurlar, azərbaycanlılar kimi etnik təmizləməyə məruz qoyurlar, ya da ki, başqa milletin nümayəndəsi orada yaşaya bilmir, sixışdırırlar, sixışdırırlar. Amma bizim üstünlüyü bax, bundadır, çoxmilətli, çoxkonfessiyali Azərbaycan bu müharibədə özünü göstərdi, bütün xalqların nümayəndəleri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq getirmişdir".

Qarabağda separatizmin ləğv edilməsi

Ermənistən məglubiyətindən sonra hesab etmək olar ki, bölgeyə sülh gələcək, separatizm, terrora son qoyulacaq. Lakin Ermənistəndəki revanşist qüvvələr, o cümlədən 30 il ərzində Ermənistən hakim rejimini hərbi, siyasi, maliyyə yardımçıları göstərən xarici qüvvələr regionda sabitliyin yaranmasına imkan vermədilər. Məhz Ermənistəna göstərən siyasi hərbi, dəstək nəticəsində Azərbaycanın sərhəd bölgələrində ardıcıl erməni təxribatlar baş verdi. Baxmayaraq ki, 2021-ci ildə Azərbaycan və Ermənistəndə sərhəd delimitasiyası üzrə içi qruplar yaradılmışdır. İşçi qrupunun vəzifəsi bölgədə sabitliyə nail olunması və sərhədlərin delimitasiyasını həyata keçirmək idi. 2022-ci ilin sentyabrında erməni terror dəstələri Azərbaycanın sərhəd bölgəsinə xain hücum təşkil etdilər. Lakin Azərbaycan ordusu hücumun qarşısını alaraq yüzlərlə erməni məhv etdi, coxsayılı hərbi texnikanı sıradan çıxartdı. İrəvandakı hakim rejimin tapşırığı ilə Qa-

23 saat çəkən lokal antiterror tədbirləri ilə separatizm tamamilə məhv edildi

2023-cü il sentyabrin 19-da başlayan və 23 saat çəkən lokal antiterror tədbirləri ilə separatizm tamamilə məhv edildi. Separatçılardan əsas başçıları isə hüquq -mühafizə orqanları tərəfindən hebs edilərək ordumuz istintaq təhvil verildi. Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birleşme və qruplaşmalar yaratmaq, terrorizm məqsədilə təlimlər keçirmək ittihamları irəli sürüllər. Artıq Arayık Artunyan, Vardanyan, Saakyan, Qukasyan və digərləri məhkəməyə çıxmışlardır. Bununla bağlı mətbuatı açıqlamasında Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev bildirib ki,

hemmən şəxslərin istintaq artıq yekunlaşdırıb və yaxın vaxtlarda materiallar məhkəməye təqdim olunacaq: "Hazırda həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər cinayət işinin materialları ilə tanış olurlar. Bilirsiniz ki, bu cinayət içinde zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək".

Azərbaycan antiterror tədbirlərinə start verərək tamamilə beynəlxalq hüquq norma və prinsiplərinə, eləcə də ölkəmizin Konstitusiyasına arxalanmışdır. Qanunlara görə, ölkə daxilində erazilərin bölünməsinə, terror aktlarına cəhdler qatı cinayət hesab olunur. Cinayətkar isə heç bir halda cəzasız qala bilmez. Azərbaycan lokal antiterror tədbirləri ilə separatçılari zərərsizləşdirməyə nail oldu. Cəmi 23 saat çəkən əməliyyatın gedişində separatçılardan onların əlaltıları sağ qalmaq üçün ağ bayraq qaldırıldılar. Onlar Rusiya sülhəmərəmlilərinin komandanlığının vasitəciliyi ilə hərbi əməliyyatların tam dayandırılmasını yarvardılar. 23 saatlıq lokal antiterror əməliyyatlarının nəticələri aşağıdakı kimidir:

- Separatçılardan teslim oldular;
- 90-dan artıq döyüş mövqeyi Azərbaycan ordusuna tərəfindən nəzarətə götürüllər;
- Xuntanın buraxıldığı elan edildi;

Bundan sonra Azərbaycan ərazisində qeyri-qanuni silahlı qüvvələrin tərəfəsilə olunması prosesi başlanıldı. Ermənistən əhalisinin nümayəndəleri ilə Azərbaycan həkimiyəti arasında 21 sentyabr tarixində Yevlax şəhərində keçirilən görüşdə qondarma rejimin buraxılması qeyd olundu və az sonra vəzifə yerinə yetirildi. Terrorcu rejimin buraxılması ilə ermənilər bölgəni tərk etməyə başladılar. Bu gün işgaldən azad edilən ərazilərimiz sakit və rahat nəfəs alır. Çünkü 30 ilden sonra bölgəyə o yerlərin əsl sahibləri qayıdır. Minlərlə keçmiş məcburi köçkü dövlətin hazırladığı və çox böyük uğurla həyata keçirdiyi "Böyük Qayıdış" programının icrasına uyğun olaraq Şuşaya, Xocalıya, Laçına, Füzuliye, Ağalı, Talış, Zabux və digər bərpa edilən yurd yerlərinə qayıdır.


İLHAM ƏLİYEV

Azərbaycanın BRICS-ə üzvlüyü ölkəmizə nə dərəcədə faydalıdır?



ДОЛЯ СТРАН БРИКС И G7 В МИРОВОМ ВВП*

ИСТОЧНИК: ОБЗОР МВФ WORLD ECONOMIC OUTLOOK ЗА АПРЕЛЬ 2023.



yerleşən, 220 milyon əhalisi malik və dünyanın 11-ci ən böyük iqtisadiyyati olan bir ölkə.

Rusiya. Ərazisine görə ən böyük ölkə və 5 trilyonluq ÜDM-ə görə dünən 6-ci ən böyük iqtisadiyyatı. Əhalisi 150 milyona yaxındır. Dünya sərvetlərinin 40 faizə yaxınına sahibdir.

Hindistan. Dünyanın əhalisine görə (1,5 milyard nəfər) ən böyük ölkəsi. ÜDM-ə görə 3-cü yeri tutur. Sürtən iqtisad edən sənaye və böyük həcmde artrar istehsal həcmində malikdir.

Cin. Dünyanın ən böyük iqtisadiyyati, əhalinin sayına görə (1,4 milyard) 2-cü, ərazisine görə 3-cü ölkə. Planetin ən böyük ixracatçısı.

Cənubi Afrika. Qızıl və almaz yataqları da daxil olmaqla qiyelmetli təbii sərvetlərlə zəngin 62 milyon əhalisi olan Tropik Afrikanın ən iqtisad etmiş ölkəsi.

Yeni üzvlər. Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birleşmiş Ərəb Əmirlilikləri BRICS-in Afrika, Yaxın Şərqi və Fars körfəzindəki mövcudluğunu genişləndirir. Beş ölkənin ümumi əhalisi 300 milyon nəfərdən çoxdur. Onların əsas sərvəti neft və qazdır. İranda isə əlavə olaraq digər sahələr de iqtisad edir.

2009-cu ildən etibarən BRICS her il iclasları keçirir. Sammitə hazırlaşdırılmış platforması kimi təqdim edir, dövlət başçılarının iqtisadi artımın sürətləndirilmesi, sosial sabitliyin təmin edilməsi və blokun dünya birliliyində mövqelərinin möhkəmləndirilmesi imkanlarını müzakirə etdikləri illik sammitlər formatında fəaliyyət göstərir. Teşkilat ölkələrinin iqtisadiyyatları dünən ən zəngin ölkələrinin (G-7) iqtisadiyyatlarının ümumi ölçüsündə yüksəkdir.

Bu ölkələr həm elmi-texnoloji imkanlar, həm ərazi və əhali bazası, həm də sərvətləri ilə dünya potensialının təxminən yarısını təşkil edir. Braziliya. Cənubi Amerikada

İqtisadiyyatı alıcılıq qabiliyyəti pariteti, yəni ölkələrdə hökm sürən qiyametləri de nəzərə alsaq, onda BRICS bir neçə il əvvəl G7-ni ödüb. G7-nin qlobal iqtisadiyyatdakı payı 40 il əvvəl 50%-i ötmüşdə, 2022-ci ilə qədər bu rəqəm 30%-ə düşüb.



Azərbaycan
Respublikasının
Medianın İnkışafı
Agentliyi

*Yazı Azərbaycan Respublikasının Medianın
İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə
“İctimai və dövlət maraqlarının müdafiəsi”
istiqaməti çərçivəsində hazırlanıb*

2018-ci ildə Rusiyada Valday Klubunun iclasında vahid valyutanın tətbiqi ideyası formalaşdırıldı. BRICS ölkəleri BVF-nin xüsusi borçlanma hüquqı prinsipi əsasında işleyəcək öz milli valyutalarından ibarət səbət yaratmalı idilər. Yeni valyuta R5 adlandırılmalı idi. BRICS ölkələrinin milli valyutalarının ilk hərfərindən sonra: real - Braziliya realı, rubl - Rusiya rublu, rupi - Hindistan rupisi, renminbi - Çin yuanı, rand - Cənubi Afrika randı. Amma bu istiqamətdə ciddi irəliləyiş hələ də yoxdur.

İndi BRICS üzvləri milli sistemləri birləşdirməli olan BRICS Pay adlı öz ödəniş sistemini iqtisad etdirirler. Sistemin 2025-ci ildə istifadəye veriləcəyi ehtimal olunur.

Platforma işləyərsə, o, dövlətlər arasında ödənişləri sadələşdirəcək və onların beynəlxalq ödənişlər vəsiyyəti olmaqdə davam edən dollarlardan asılılığını azaldacaq.

BRICS ölkələri arasında qarşılıqlı hesablaşmalarda valyuta ilə bağlı bütün səhəbətlər bu və ya digər şəkildə de-dollarizasiya prosesi ilə bağlıdır. Klub üzvləri tədricən dollardan imtina etməyi və milli valyutalarla keçməyi hədfləyir. Məsələn, 2023-cü ildə BRICS bankına üzv olan Misir Cin, Rusiya və Hindistanın idarə olunan malların ödənişini bu ölkələrin milli valyutaları ilə həyata keçirəcəyini açıqlayıb.

BRICS klubunun en mühüm nüfuzlu özlərinin fəaliyyətə başlamasıdır. Yeni İnkışaf Bankı 2014-cü ildə yaradılıb və baş ofisi Çində yerləşir. İndiye qədər bank yalnız BRICS ölkələrinə sərmayələr yatırır, lakin onun açılışında digər iqtisad etmekdə olan iqtisadiyyatlara sərmayə yatırmaq imkanını da müəyyən edib. Hətta həle BRICS-ə qoşulmayan ölkələr de Bankın üzvü olurlar. Misir və Bələdə hələ klubə dəvət olunmamışdan əvvəl ona qoşulublar.

Fealiyyət göstərdiyi müddətde bank BRICS-in 5 ölkəsində 96 layihənin həyata keçirilməsi üçün 33 milyard dollar məbləğində kredit verib. Pul əsasən su təchizatı və nəqliyyatla bağlı infrastruktur investisiyalarına yönəldilib.

BRICS ölkələri işlərini global iqtisadi tendensiyalara uyğun qurmağa çalışırlar. Xüsusilə, sənvi intellekt texnologiyalarının iqtisadi sahəsində əməkdaşlıq mərkəzinin yaradılması imkanlarını nəzərdən keçirirlər. İştirakçı ölkələr üçün ümumi dərman anbarının yaradılması təklifləri var. BRICS ölkələrinde 3,5 milyarddan çox insan yaşayır ki, bu da dünya əhalisinin demək olar ki, 45%-ni təşkil edir. Bu isə gələcək iqtisadi artım üçün güclü amildir.

Blok daxilində ticaretin artması potensialı yüksəkdir və illik artım tempı de adekvatdır.

2017-2022-ci illər arasında BRICS-in ilk 5 üzvü arasında ticarət dövriyyəsi 56% artaraq 422 milyard dollara çatıb. 2018-ci ilə ilə müqayisədə Çinin digər BRICS ölkələri ilə

ticarəti 2 dəfə artıb. 2023-cü ildə Rusiya ilə BRICS ölkələri arasında ticarət həcmi 300 milyard dollara yaxın olub və bu ilin ilk 5 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb.

Hindistanın blok üzvləri ilə ticarətində də təxminən bu səviyyədə artımlar olub.

Rusiya, Səudiyyə Ərəbistanı, BƏƏ və İran əsas neft ixracatçılarından olduğuna görə BRICS enerji bazarında əhəmiyyətini kəskin şəkildə artırır və dünya hasilatındaki payını 41%-ə çatdırıb.

Ümumiyyətlə, müxtəlif təbii sərvətlərin böyük ehtiyatları blok ölkələrinin geləcək iqtisadi yüksəlişi və imkanlarını artırımasının, o cümlədən de-dollarizasiya məsələsində böyük potensial yaradır. Məsələn, Səudiyyə Ərəbistanı 2023-cü ildə neftə görə ödenişlərdə tekçə dolları deyil, digər valyutaları da qəbul etməyə hazır olduğunu açıqladı. BRICS getdikcə dünya miqyasında nüfuzunu artırır. Bu il kluba sədrlik edən Rusiya prezidenti daha 30-a yaxın ölkənin bu və ya digər formatda təşkilatın işinə qoşulmağa hazır olduğunu bildirib.

Bir neçə gün əvvəl Türkiye də bloka üzv olmaq üçün rəsmi müräciət edib və oktyabr sammitində üzvliliyə qəbul olunacağı gözlənilir.

Azərbaycan isə bu yay Şanxay Əməkdaşlıq Təşkilatının Pekində keçirilən sammitində hər iki təşkilatın üzv olmaq istədiyini bəyan edib. Ölkəmizin iqtisadi iqtisadi, ticarət potensialı və beynəlxalq nəqliyyat dəhlizlərində birində yerləşməsi bu bloka qoşulmanın böyük perspektivlər vətədinin qarantidır.

Nef-qaz ixracını çıxməqla Azərbaycanın ticarətinin çox böyük hissəsi Şərqi ölkələri ilə bağlıdır. Rusiya, Cin, İran və sair. Bu ölkələrin də çoxu BRICS üzvüdür və getdikcə də üzvlərin sayı artacaq. Son vaxtlar Cin, Rusiya və İran şirkətlərinin ölkəmizə investisiya qoyması və yeni zavod və fabriklərin tikilməsi iqtisadi iqtisadımız üçün faydalıdır.

Əger iqtisadçı analitiklər getdikcə BRICS-in dünən ən çox ölkəsində birləşdirəcəyini, ABŞ və Qərbi Avropa dövlətləri tərefindən qurulmuş edələtsiz qlobal maliyyə-iqtisadi sistemin gökcəyini proqnozlaşdırır. Dollar-bank-birja firıldاقları zərində qurulmuş saxta qlobal sistem 3-cü dönya ölkələrinin sərvətlerinin talanması və bütün sərvətin bir neçə qərb dövlətine daşınmasını təmin edir. Getdikcə daha çox ölkə bu tələdan bezib və alternativ sistemin yaradılmasını, ədalətli qlobal əməkdaşlıq platformasının qurulmasını isteyir.

Bütün bunlar onu gösterir ki, tezliklə dünyada çox ciddi dəyişikliklər olacaq, həm siyasi, həm iqtisadi, həm də digər sahələrde. Azərbaycanda da qlobal və geosiyasi dəyişikliklərdə öz layiqli yerini tutmalıdır.

Elçin Bayramlı

Nikah dövründə götürülən krediti boşandıqdan sonra kim ödəməlidir?



"Eğer bir gərni nikah dövründə ərin və ya arvadın götürdüyü kredit kredit götürənin şəxsi ehtiyaclarına sərf edilibsə, bu halda ödənişi krediti götürən şəxs ödəməlidir". Bu sözləri SIA-ya açıqlamasında Vəkillər Kollegi- yasının üzvü Rəşad Əliyev deyib. O bildirib ki, ancaq bir gərni nikah dövründə götürülən kredit ailənin ehtiyaclarına sərf edilibsə, bu halda nikah pozularken borca görə hər iki tərəf üçün vəzifəyə çevrilir: "Qanunvericiliyə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduğundan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölüne bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünmesi, eləcə də bu əmlakda ər-arvadın paylarının müyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

Məhkəmə bölünmeli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmde hüquq və öhdəliklərə sahib olduğunu müyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borçları onların payına uyğun olaraq müyyən edilir".

"Ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər eşa hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsde iştirak payları, eqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər addır.

"Ər-arvadın ümumi əmlakının bölünmə-



si ile bağlı mübahiselərdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edildiyi kimi ümumi əmlak aktivindən fərqli olaraq bir gərni nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakime baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan er (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan hali olsun"- deyə o, əlavə edib.

Söylü Ağazadə

Daha bir güləşçimiz dünya çempionatında bürünc medal qazanıb



Azerbaycanın digər təmsilçisi Tural Əhmədov (60 kilogram) təsəlliverici görüşdə polşalı Dominik Partikaya tam üstünlük (9:1) qalib gelse də, bürünc medal uğrunda qarşılaşmadada rusiyalı Papik Cavadyana 0:2 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənilər. Bununla da dünya çempionatında yunan-Roma güləşçi Ruslan Nurullayev İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb. 72 kilogram çəki dərcəsində çıxış edən idmançı 3-cü yer üçün çinli Venhao Hu ilə mübarizə aparıb. Rəqibine 6:5 hesabı ilə qalib gələn R.Nurullayev dünya üçüncüsü olub.

Xatırladaq ki, ötən gün Coci Səmədov (87 kilogram) dünya ikincisi olub.

"SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR




1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN
6 aylıq 79.20 AZN
1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı, təbrik və başsağılıqlarınızı dərc etməyə hazırlıq!

Acunun arvadının gəlinliyi bu qiymətə imiş

Ötən gün "TV 8" kanalının rəhbəri Acun İlçəli sevgilisi Ayça Çağla Altunkayanın toyu olub. Musavat.com olay-a istinadən bildirir ki, məlum olub ki, gəlinlik dünyaca məşhur filipinli dizayner Monik Lyulyeyə məxsusdur. Əli işi sayılan libasın qiyməti isə 12450 manatdır.



Azərbaycanın yunan-Roma

güləşçisi Ruslan Nurullayev İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb. 72 kilogram çəki dərcəsində çıxış edən idmançı 3-cü yer üçün çinli Venhao Hu ilə mübarizə aparıb. Rəqibine 6:5 hesabı ilə qalib gələn R.Nurullayev dünya üçüncüsü olub.

ELAN

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının üzvü Davudova Bildirçin Tağı qızına verilmiş 017238 nömrəli partiya vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının üzvü Məmmədova Şirin Faiq qızına verilmiş 383765 nömrəli partiya vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
Bəhruz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.
Şəhadətname: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
“ƏLİNCƏ” AZƏRBAYCAN XƏYRİYYƏ
CƏMIYYƏTİNİN ORQANI.
QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə biler.

**Qəzet bazar və
bazar ertəsində
başqa hər gün
nəşr olunur**

Tiraj: 2700